



Sevil Əliyevanın oğlu Cahangir Əsgərovun müavini təyin edilib

Ağır Atletika Federasiyasında (AAAF) yeni təyinat olub. Azvision.az xəbər verir ki, Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti postuna Azər Əliyev gətirilib. Qeyd edək ki, Azər Əliyev Heydər Əliyevin qızı Sevil xanım Əliyevanın oğludur.

Virtualaz.org xatırladır ki, Ağır Atletika Federasiyasının prezidenti AZAL-ın rəhbəri Cahangir Əsgərovdur. Sevil Əliyeva oğlu Azər Əliyevin Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti təyin edilməsi ilə bağlı xəbəri virtualaz.org-a təsdiqləyib.

"Azər Əliyev Azərbaycanca kömək qərarı verib. O, Böyük Britaniyada gözəl təhsil alıb və magistrdir. Bundan əlavə, həmişə peşəkar səviyyədə idmanla və ağır atletika ilə məşğul olub. Azər Əliyev həmişə Azərbaycan yığma komandasının tərkibində müxtəlif yarışlarda iştirak edib. Onun çoxlu medalı var", - Sevil Əliyeva deyib.

Sevil Əliyeva həmçinin bildirib ki, 30 yaşlı Azər Əliyev babasının - ümummilli lider Heydər Əliyevin evində yaşayır.

Azərbaycan gömrükdəki problemlə bağlı Rusiyanın aidiyyəti qurumlarına müraciət edib

Son dövrlərdə azərbaycanlı fermer və sahibkarların Rusiyaya göndərdikləri kənd təsərrüfatı məhsullarının müxtəlif səbəblərdən geri qaytarılması hallarının sayı artıb.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, sonuncu dəfə Rusiyaya göndərilən xeyli miqdarda pomidor məhsulu geri qaytarılıb, ölkəyə buraxılmayan məhsulun bir hissəsi isə tamamilə zay olub. Qonşu ölkənin müvafiq orqanları hərəkətlərinə haqq qazandırmaq üçün azərbaycanlı fermerlərlə malların sənədlərində mənşə ölkəsinin düzgün qeyd olunmadığını bildirib.

Qeyd edək ki, Azərbaycandan Rusiyaya göndərilən kənd təsərrüfatı məhsulları və digər mallar qanunvericilikdə nəzərdə tutulan bütün müvafiq sənədlərlə təmin olunduqdan sonra ixracına icazə verilir. Buna görə də geri qaytarılan pomidor məhsullarının mənşə sertifikatının düzgün olmaması, yeni dolayısı ilə məhsulun Azərbaycanda istehsal edilməməsi barədə irəli sürülən arqumentlər əsla həqiqətə uyğun deyil. Üstəlik, araşdırmalar göstərir ki, Azərbaycandan göndərilən kənd təsərrüfatı məhsullarında müvafiq analizlərin aparılması Dağıstan ərazisində mümkün olmadığından məhsullardan götürülən nümunələr paytaxt Moskvaya göndərilir ki, belə olan halda nəticələrin əldə olunması üçün bəzən 10 gündən də artıq vaxt tələb olunur. Bu vaxt ərzində isə sərhəddə gözləyən həmin kənd təsərrüfatı məhsulları əksər hallarda yarasız olub.

Bir məqamı xüsusi olaraq diqqətə çatdırırıq ki, hələ 2015-ci il, şimal qonşumuzun hər hansı bir ölkəyə sanksiyalar tətbiq etmədiyi dövrlə qadağaların tətbiqinə başlanıldığı 2016-cı il qarşılaşdırıldığı Rusiyaya pomidor məhsulunun əsas ixracatçılarının eyni şəxslər olduğu məlum olub.

Xatırladaq ki, artıq problemin aradan qaldırılması üçün DGK Rusiyanın aidiyyəti qurumlarına rəsmi olaraq müraciət edib və bu istiqamətdə intensiv iş aparılır.

"Qaya Mətbuat Yayımı" MMC!

- İstənilən qəzet və jurnallar həm də sərfəli qiymətə:

- Əgər siz qəzet və jurnalların rahatlıqla evinizə və ya ofisinizə çatdırılmasını;

- Mətbuatı aldıqdan sonra abunə haqqını ödəmək və bu ödənişin formasını sərbəst seçmək hüququndan istifadə etmək;

- Tiraajınızda lazım gəldikdə dəyişikliklər etmək;

Ən başlıcası ayda 26 dəfə nəşr olunan

"Yeni Müsavat" - 0.60 AZN

və bundan əlavə 2500 adda yerli

və xarici nəşrlər.

- Abunə yazılmaq üçün uzağa getmək lazım deyil.

Telefonla zəng etməyiniz kifayətdir:

Bakı şəh. 564-63-45; 598-35-22

Nazirlər Kabinetinin qərarı məhkəməyə veriləcək

"Sovetski" də vətəndaşlara təzyiqlə məqsədi ilə evlərə verilən qaz və işıq kəsilib

Iyunun 7-də Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin təşəbbüsü ilə "Bakının tarixi silinir. Vətəndaş cəmiyyəti nə etməlidir?" mövzusunda dəyirmi masa keçirilib. Musavat.com-un məlumatına görə, dəyirmi masada keçmiş "Sovetski" məhəlləsində yerləşən və tarixi abidələrin sökülməsi, Bakıda şəhərsalma məsələləri, mülkiyyət hüquqlarının pozulması, ekologiya problemləri və texnologiyaların tətbiqi, büdcə vəsaitlərinin xərclənməsi və digər məsələlər müzakirə edilib.

Qeyd edilib ki, dövlətin mühafizəsi altında olan memarlıq binalarının ardıcıl olaraq məhv edilməsi keçmiş "Sovetski" küçəsi ərazisində xüsusilə geniş şəkildə həyata keçirilib. Burada 19-cu əsrin sonları - 20-ci əsrin əvvəllərində tikilmiş 138 binanın əksəriyyəti artıq sökülüb. Müzakirələr zamanı Nazirlər Kabinetinin qərarının qanuni olmadığı və buna görə qərar barəsində Bakı Apelyasiya Məhkəməsinə müraciət edilməsi haqda təklif irəli sürülüb. **VCMK-nın üzvü, "Turan" informasiya agentliyinin baş direktoru Mehman Əliyev keçirilən tədbirdə qeyd edib ki, "Sovetski" ərazisində aparılan işlər barəsində vətəndaşlara dolğun**



məlumat verilmir: "Əslində biz bilir ki, "Sovetski" ərazisində nə baş verir və son zamanlar bu daha da canlanıb, daha qəddar formada sökülməyə başlayıb. Bu barədə vətəndaşlara dolğun informasiya verilmir. Ümumilikdə Bakının şəhərsalma, Baş Planı var idi və nəzərdə tutuldu ki, 2015-ci ilin yanvarında Milli Məclis və prezident tərəfindən bu təsdiq olunduqdan sonra 2030-cu ilə qədər yenidənqurma işləri aparılacaq. Hətta bildirilmişdi ki, şəhərin hansı hissəsində yenidənqurma, planda nələr olacaq. Onun maketi də var idi və kifayət qədər informasiya və internet resuslarında bu barədə məlumatlar verilmişdi. Gözləyirdik ki, bu, nor-

mal, qanuni, hüquqi, mədəni forma çərçivəsində öz əksini tapacaq. Amma bu vaxta qədər plan təsdiq olunmadı və ona istinad edirlər ki, belə bir plan var. Əgər plan yoxdursa, deməli, bu, qeyri-qanunidir.

Aparılan işlər, söküntülər, vətəndaşlarla münasibətlər Basın küçəsində (indiki Füzuli küçəsi) baş verənləri tam təkrar edir".

"Tarix-mədəni və təbii irsi qoruma" QHT-nin ictimai nəzarət komitəsinin rəhbəri Aytəkin İmranova isə bildirib ki, "Sovetski" ərazisindəki tarixi abidələrin sökülməsinə etiraz olaraq keçirilən imzatoqlama kampaniyasına artıq 3500 nəfər imza atıb.

□ **Xalidə GƏRAY**



Neftin qiyməti 51 dolları ötüb

Nyu-Yorkun NYMEX əmtəe borsunda keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,59 dollar artaraq 50,28 dollar təşkil edib. "APA-Economics" xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,69 dollar artaraq 51,24 dollar olub.

Qeyd edək ki, Brent neftinin qiyməti ötən il oktyabrın 12-dən etibarən ilk dəfə 51 dolları ötüb.

Neftin bahalaşmasına səbəb dolların zəifləməsidir.




Kurrikulumlar ləğv edilir

Təhsil Nazirliyi bu il 1-ci sinfə gedəcək şagirdlərin kurrikulumla təhsil almayacağı, bu sistemin ləğv edəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Təhsil Nazirliyindən bildirilib ki, yayılan həmin məlumatların heç bir əsası yoxdur.

Vurğulanıb ki, 1-ci sinfə gedəcək şagirdlər ötən illərdə olduğu kimi yenə də kurrikulumla təhsil alacaqlar.

Qeyd edək ki, Azərbaycanda sovet təhsil sistemindən fərqli təhsil qurmağa imkan verən kurrikulumun tətbiqi "Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası" (Milli Kurrikulumu) əsasında həyata keçirilib. Azərbaycanda kurrikulum 2008-2009 - cu tədris ilindən birinci siniflərdə tətbiqinə başlanılıb. Kurrikulumun məqsədi şagirdlərə müstəqil həyatda lazım olan əməli biliklərin öyrədilməsi, onların məntiqi təfəkkürü inkişaf etdirmək, öz fikrini müstəqil bildirmək və öz hüququnu qorumaq bacarığını aşılamadır. ("Trend")



Əli İnsanovla bağlı xəbər təkzib olundu

Tanınmış vəkil Nami-zəd Səfərovun facebook sahifəsindəki "Deyəsən, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə adı ilə keçmiş səhiyyə naziri Əli İnsanova qarşı yeni qondarma ittiham irəli sürülür" iddiası aranı qatıb.

Hətta sabiq nazirin artıq saxlandığı 13 sayılı cəzaçəkmə müəssisəsindən 1 sayılı Bakı-İstintaq Təcridxanasına aparıldığı bildirilib. Məlumatla görə, Əli İnsanova Cinayət Məcəlləsinin 315-ci maddəsi (Hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) ilə cinayət işi açılıb. Sabiq səhiyyə naziri Əli İnsanovun vəkili Ağaveys Şahverdi müdafiə etdiyi şəxsə qarşı yeni ittiham irəli sürülməsi barədə yayılan məlumatlara münasibət bildirib. Virtualaz.org saytına açıqlamasında vəkili deyib ki, Ə.İnsanov qarşı yeni ittiham irəli sürülməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir: "Yayılan məlumatlar kökündən yanlışdır. Bir az əvvəl Əli müəllimin digər müdafiəçisi Toğrul Babayev onun cəza çəkdiyi 13 sayılı cəzaçəkmə müəssisəsində olub. Əli müəllimin heç bir problemi yoxdur, hər şey qaydasındadır".

Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsinə və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə, 11 il müddətinə azadlıqdan məhrum olunub.

□ **ETİBAR**

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!

Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz və ya email yazmağınız kifayətdir.

Telefon: (012) 434 93 01, 434 01 33

Avropanın mərkəzində mühüm görüşlər və kritik mesajlar

Azərbaycan prezidenti İlham Əliyevin Almaniya ilə günlük işgüzar səfəri başa çatıb. Dünən səfərin ikinci günü o, Azərbaycan-Almaniya biznes forumuna qatılıb və çıxış edib. Almaniyanın vitse-kansleri, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriellə birgə forumu açan İlham Əliyev Dağlıq Qarabağ konfliktindən də danışdı və "problem həllini tapmalıdır" söyləyib.

"Almaniya və Azərbaycan yaxşı tərəfdaşdır. Biz bir çox sahələr üzrə əməkdaşlıq edirik. Bizim ölkənin iqtisadiyyatı və sonrakı inkişafı üçün bölgədə sabitlik və təhlükəsizlik istənilən başqa ölkə kimi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Ermənistanla 1994-cü ildə atəşkəs əldə olunandan sonra 20 ildən çox dinc şəraitdə yaşayır. Bu müddəti biz iqtisadi inkişafımıza sərf etmişik. Ancaq bu sülh, atəşkəs olduqca kövrəkdir. Bu yaxınlarda təmas xəttində baş verən hadisələr də göstərdi ki, Dağlıq Qarabağ konfliktini dondurulmayıb, onu həll etmək lazımdır" - prezident qeyd edib.

Aprəl döyüşlərindən danışan İlham Əliyev deyib: "Aprəlin əvvəllərində Ermənistan Azərbaycana qarşı tərribatə əl atdı və biz həm öz vətəndaşlarımızı, həm də hərbi mövqələrimizi qorumaq üçün cavab tədbirləri görməli olduq. Aprəl hadisələri göstərdi ki, Ermənistan daha situasiyaya nəzarət etmək və status-kvonu saxlamaq qabiliyyətində deyil".

Ölkə rəhbəri həmçinin münaqişə zonasında zərurətini diktesi ilə status-kvonun artıq real olaraq dəyişdiyinə diqqət yönəldib: "Minsk Qrupu həmsədrləri birgə bəyanat verdilər ki, status-kvo artıq məqbul deyil. Almaniya da ATƏT sədri kimi bəyan etdi və dəqiq mövqə bildirdi ki, status-kvo dəyişməlidir. Status-kvonun dəyişməsi isə Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərinin işğaldan təmizlənməsidir".

Bu xüsusda Azərbaycan prezidenti beynəlxalq birliyin problemə yetəri diqqət ayırmadığını söyləyib: "Beynəlxalq təşkilatlar bu hadisələrə qiymət verib, biz onlara minnətdarıq. BMT TŞ Ermənistanın öz qoşunlarını çıxarması üçün 4 qətnamə qəbul edib. Ancaq Ermənistan həmin qətnamələrə əməl etməyib. Əfsus ki, Ermənistanı məcbur etməyə yönəlmiş mexanizmləri hazırlanmayıb, ona sanksiyalar tətbiq edilməyib. Biz burada ikili standartları görürük. Axi bir çox hallarda BMT-nin qətnamələri cəmi bir neçə gün ərzində icra edilir. Bizim nümunədə isə onlar 20 ildir kağız üzərində qalıb. Bu münaqişə BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yoluna qoyulan kimi biz Güney Qafqaz regionunda sabitlik və iqtisadi inkişafı gözləyirik" - Azərbaycan prezidenti



Azərbaycan prezidenti Berlindən

müharibə xəbərdarlığı etdi -

atəşkəs hər an pozula bilər

Ölkə başçısı İlham Əliyev Almaniya səfəri çərçivəsində dünyaya Qarabağ çağırışı elədi, Qərbi ikili standartlara son qoymağa, işğalçını cilovlamağa səsledi; Berlin səfəri ölkəmizin Avropa üçün energetik dəyərinin növbəti təsdiqinə çevrildi, kansler Merkel Qarabağ vədi verdi...

dentini çıxışının sonunda bildirdi.

Ziqmar Qabriel forumun keçirilməsindən məmnun olduğunu bildirib. O, bir neçə gündən sonra Bakıda baş tutacaq "Formula-1" yarışlarının uğurla keçiriləcəyinə əminliyini ifadə edib. Vitse-kansler Cənub Qaz Dəhliz layihəsinin əhəmiyyətinə toxunaraq onu Xəzərin karbohidrogen ehtiyatlarını Avropaya çatdıracaq yeni layihə kimi xarakterizə edib. Ölkəmizdə çalışan alman şirkətlərinin uğurla fəaliyyət göstərdiklərini deyən iqtisadiyyat və enerji naziri Azərbaycanın üzvləşdiyi ən böyük problemdən - Dağlıq Qarabağ münaqişəsindən narahatlığını ifadə edərək tərəflərin Vyana görüşündən sonra nizamlaşma ilə bağlı nikbinliyin yarandığını söyləyib. O, Almaniya ilə Azərbaycan arasında güclü əlaqələrin olduğunu bir daha vurğulayaraq bu forumun ikitərəfli əlaqələrə güclü dəstək verəcəyini bildirdi.

Səfərin mərkəzi hadisəsi isə təbii ki, İlham Əliyevlə Almaniya kansleri Angela Merkel arasında keçirilən görüşdür. Gözlənilirdi ki, görüşdə əsas müzakirə mövzusu Qarabağ konfliktini ətrafındakı

vəziyyət və ikitərəfli münasibətlər olub.

"Biz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnamə əsasında sülh yolu ilə həllini istəyirik". Bunu İlham Əliyev Merkelə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib (APA): "Təəssüf ki, bu qətnamələr yerinə yetirməyib. Bunun üçün mexanizmlər yoxdur. Etnik təmizləmə törədən, beynəlxalq hüququ pozan, ərazi işğal edən Ermənistanla qarşı sanksiya tətbiq olunmayıb. Biz münaqişənin tez bir zamanda sülh yolu ilə həllini istəyirik. Təmas xəttində baş verən son hadisələr göstərdi ki, atəşkəs kövrəkdir və dayanıqlı deyil". Dövlət başçısı bir daha "status kvo"-nun dəyişməli olduğunu, eyni zamanda Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə sadıq olduğunu bildirdi.

"Almaniya ilə Azərbaycana arasında aktiv siyasi dialoq mövcuddur". Bunu da Azərbaycanın başçısı söyləyib: "Bu gün alman-Azərbaycan biznes forumunda iştirak etdim. Bu əməkdaşlığın regionda sülh və sabitliyə yol açacağına ümid edirəm. Azərbaycan genişmiq-

yaslı enerji layihələri həyata keçirir. Avropa İttifaqı söylərimizə böyük dəstək verir. Bu baxımdan Cənubi Qaz Dəhliz layihəsi tedarükçü kimi bizə enerji diversifikasiyası, Avropaya isə yeni qaz mənbəyi imkanı verir. Bu layihə Avropanın enerji təhlükəsizliyini təmin edir. Azərbaycan bu sahədə yenidir".

İlham Əliyev Angel Merkelə Azərbaycandan keçməklə, Avropa və Asiyaya birləşdirəcək neqliyyət xətti barədə məlumat verib: "Bu neqliyyət xətti iki qitə arasında etibarlı əlaqə quracaq. Biz bunu da ilin sonunda istifadəyə vermək niyyətindəyik".

Rusiya ilə münasibətlərə toxunan prezident Əliyev bu münasibətləri "yaxşı və konstruktiv" adlandıraraq: "Azərbaycanın Rusiya ilə təhlükəsizlik, neqliyyat, ticarət sahəsində yaxşı münasibətləri var. Rusiyanın strateji tərəfdaş hesab edirik. Rusiyanın da Azərbaycana münasibəti eynidir. Rusiyanın Ermənistanla silah satması Azərbaycanda allergiyaya səbəb olur. Lakin bu, Ermənistanla allergiya doğurur".

Azərbaycan prezidenti qeyd edib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan aldı-



İstanbulda terrorda 11 nəfər həlak oldu

Partlayışda yaralanan azərbaycanlının kimliyi məlum olub

Iyunun 7-də İstanbulda törədilən terror aktı nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb. APA-nın "Milliyet"ə istinadən verdiyi xəbərə görə, ölənlərdən 7-si polis əməkdaşı, 4 nəfər isə mülki şəxsdir. Hadisə nəticəsində 36 nəfər yaralanıb ki, onlardan 3-nün vəziyyəti ağırdır.

Partlayışda yaralanan azərbaycanlının kimliyi məlum olub.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, yaralanan Azərbaycan vətəndaşı Murad Mirəliyevdir. Şamaxı rayonunda yaşayan əslən türkü olan M. Mirəliyev ayağından yaralanıb. O, Haseki Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Zərərçəkən APA-nın Türkiyə müxbirinə artıq əməliyyat olunduğunu deyib. O bildirib ki, vəziyyəti normaldır, özünü yaxşı hiss edir. Yaralı İstanbulda yaşayan qohumlarına baş çəkmək üçün bu şəhərə səyahət etdiyini deyib.

Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Məktubda deyilir:

"Hörmətli cənab prezident, əziz qardaşım, İstanbulda törədilmiş partlayış nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi son dərəcə kədərləndirdi. Bu amansız terror aktı terrorizmin bütün təzahürlərinə qarşı ən kəskin şəkildə mübarizə aparılmasının vacibliyini bir daha təsdiq edir. Baş verməmiş faciə ilə əlaqədar siza, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Allah rəhmət eləsin!".

"İstanbul şəhərində törədilmiş qanlı terror aktını qəti şəkildə qınayırıq. Bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında bildirilib.

Açıqlamada deyilir ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan terrorizmin bütün formaları və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin söylərini dəstəkləyir: "Bu partlayış nəticəsində yaralanan və ya həlak olanlar sırasında Azərbaycan vətəndaşının olması ölkəmizin İstanbuldakı Baş Konsulluğu tərəfindən Türkiyənin rəsmi dövlət qurumları vasitəsilə araşdırılır".

İstanbulda törədilən terrordan sonra ətraf ərazidə olan hotellərdə qalan əcnəbi turistlər can qorxusuyla, təhlükəsizlik tədbirlərinin yetərsiz olduğunu əsas tutaraq yaşadıkları yerlərdən çıxmağa başlayıblar. Belə görünür ki, terrorçuların əsas hədəflərindən biri də Türkiyə iqtisadiyyatının köklü sahələrindən biri sayılan turizmi çökdürməkdir.

Şilahlara görə pul ödəyir:

"Azərbaycan təkə Rusiyadan deyil, Türkiyə, İsrail, Belarus və İrandan da silah alır. Çünki biz silahlı qüvvələrimizi müasirləşdirməliyik. İşğal altında olan və çətin geosiyasi konfigurasiyada yerləşən dövlət bunu etməlidir. Rusiya Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Biz Rusiyanın burada rolunu pozitiv qiymətləndiririk. Ümid edirik ki, Rusiya, Fransa və ABŞ bütün potensialından istifadə edərək Ermənistanı ona məxsus olmayan torpaqlardan çıxmağa inandıracaq".

"Biz ikitərəfli münasibətlərin intensivləşdirilməsi, Azərbaycanın iqtisadi vəziyyət, neft və qaz qiymətlərinin hazırkı qiymətləri barədə müzakirələri aparacaq". Bunu isə Angela Merkel deyib. Merkel bildirib ki, mövcud vəziyyət ölkədə iqtisadi islahatlara töhfə verib. Həmçinin Azərbaycandakı so-

sial vəziyyətlə bağlı müzakirələr apardıq. Ümid edirəm ki, alman fondları yenidən Azərbaycana işləyəcək... Aprelin əvvəllərində atəşkəsin pozulmasının şahidi olduq. Biz Qarabağ münaqişəsinin diplomatik və sülh yolu ilə həllini istəyirik. Düşünürəm ki, tərəflər danışıqlar masası arxasında əyləşməlidir. Biz təkə həmsədrlərin deyil, bütün Minsk Qrupunun bu prosesdə fəal iştirakını dəstəkləyirik".

Bununla yanaşı, Almaniya kansleri onu da qeyd edib ki, Rusiya münaqişəsinin tənzimlənməsində açar rolunu oynayır: "Şübhəsiz ki, Rusiya konfliktin tənzimlənməsində həlledici rol oynayır. Biz burada Minsk Qrupunun həmsədrləri olaraq Rusiya, ABŞ və Fransa hökumətlərini dəstəkləmək üçün öz əlaqələrimizdən istifadə edəcəyik".

□ Siyasət şöbəsi

Hökumət "yumşaq böhran"dan çıxış yolu tapdı

Ötən il dekabrın 21-də ikinci devalvasiyadan sonra Azərbaycanda iş yerlərinin kütləvi ixtisarı başladı. Yarandıq böhranlı durum bir sıra dövlət qurumları və özəl şirkətlərin filiallarının bağlanması, ixtisarların aparılması prosesinə təkan verdi. Ən ciddi ixtisarlara bank sektorunda başlandı ki, ümumilikdə qeyr-rəsmi mənbələr bu prosesdə 5 min bank işçisinin iş yerini itirdiyini iddia edir.

O cümlədən bir sıra dövlət müəssisələrində, ASC-lərdə, məsələn, "Azəriqaz"da və "Azərenerji"də maliyyə böhranı səbəbindən yüzlərlə əməkdaş işini itirdi. Həmçinin devalvasiya nəticəsində Bakıda bir çox mağazalar bağlandı, iri ticarət mərkəzlərində də boşalmış obyektlərin sayı 5-7 faiz artdı ki, bu da işsizlərin sayını daha da artırdı. O da etiraf edilməlidir ki, ixtisarlara bağlı xəbərlər əsasən qeyri-rəsmi mənbələrə istinadən yayıldığından neftin yaratdığı böhrandan sonra işsizlərlə bağlı statistikanı əldə etmək mümkün olmur. Dövlət Statistika Komitəsinin həmin zaman açıqladığı məlumat isə real vəziyyətə nəinki adekvat deyildi, tam əksinə... Statistika Komitəsi milli valyutanın növbəti devalvasiyasından sonra ölkədə 44,9 min iş yeri açıldığını bildirdi. Qeyd edək ki, Statistika Komitəsi artıq neçə ildir bəyan edir ki, Azərbaycanda işsizlik faizi cəmi... 5 faizdir. Bu statistika devalvasiyadan sonra belə dəyişmədi...

Qərübə də olsa, ixtisarlara olmaq məmurların və ya onlara yaxın şəxslərin şirkətlərində də



İxtisarlara "stop" verildi - təfəsilat

İqtidar ixtisarlara bağlı prosesi tam dayandırmağa qərar verdi - bu, əsasən bank sektoruna, ASC-lərə və oliqarxlara aid müəssisələrə aiddir; bu inzibati metod indilikdə həm də ən yaxşı çıxış yolu kimi görünür: "İşçi məvacibi az olsa da, işini itirməsin..."

başladı. İllərdir hakimiyyətin lütfü sayəsində böyük qazanc əldə edənlər gəlirlərinin azalması ilə dərhal kütləvi ixtisarlara başladılar.

İkinci devalvasiyadan son-

ra bir sıra bölgələrdə süni qiymət artımına, işsizliyə və yerli məmurların özbaşınalığına etiraz olaraq aksiyalar keçirildi ki, məhz bundan sonra hökumət ixtisarlara bağlı prosesi "stop"

verməli oldu.

İlin əvvəlində keçirdiyi gəniş müşavirədə prezident İlham Əliyev əhalini daha çox narahat edən ixtisarlara və yeni iş yerləri ilə bağlı məsələyə ciddi

di önəm verdiyini dedi. İlham Əliyev dedi ki, yeni iş yerlərinin yaradılmasına ehtiyac var, çünki bəzi iş yerləri bağlanır: "Sosial məsuliyyət nəzərə alınmalı, şirkətlərdə ixtisar hallarının olmamasına çalışılmalıdır. İş yerlərinin açılmasında dövlət şirkətlərinə müraciət etsinlər, əminəm ki, iş yerləri olacaq. Sahibkarlar da bu prosesdə iştirak etməlidirlər. Çünki iş adamlarına dövlət hətərəfli dəstək verir və iş adamları da sosial məsuliyyətlərini dərk etməlidirlər".

Prezidentin ixtisarlara dayandırma barədə çağırışı şübhəli deyil ki, əsasən iri istehsal və sənaye müəssisələrinə nəzərət edən oliqarx-məmurlara bir xəbərdarlıq idi. Oliqarxlar necə, bu xəbərdarlıqdan nəticə çıxardılar?

rətində olan bütün növ müəssisələrə aiddir. Mənbə deyib ki, xüsusi çətinliklə üzlənmiş bank sektorunda ixtisarlara dayandırmaq çətin olsa da, onlar da bu tələblə razılaşmalı olublar. Bildirilir ki, banklar bir neçə filialını bağlamaq istəsələr də, onlara hökumətdən sət təpki gəlib. "Bu, indiki krizis dövründə işçilərə ayda minimum 500 min manat əlavə vəsait xərcləmək deməkdir" deyərək, bank sektorundakı mənbə deyib. Qaynaq bildirib ki, hökumətin "ixtisar prosesini saxlayın" tapşırığının arxasında hələ ki maddi dəstək və ya kompensasiya yoxdur, amma istisna deyil ki, hansısa güzəştərlə olacaq. Eləcə də iri ASC-lərdə də ixtisarlara dayanıb, işçilərin gərginliyi azalıb. Oliqarxlara da bir daha nəzərlərində olan müəssisələrdə diqqətli olmaq və "xalqı narazı salmaq" tapşırılıb.

Hökumətin işsizlər ordusunun artmasından narahatlığı əslində başa düşülür. Çünki ekspertlər də neftin qiyməti ilə bağlı yaxın illərdə sıçrayış artım gözləyirlər. Bu, həm də o deməkdir ki, iqtisadiyyatı neftdən asılılığı hələ də qalan ölkələrdə, eləcə də Azərbaycanda "yumşaq böhran" davam edəcək. Azərbaycanın yeni iqtisadi modelə keçdi-qeyri-neft sektorunun inkişafı üçün hələ zaman lazımdır və hökumət yeni iş yerləri açmaqda hələ ki çətinlik çəkir. Belə bir dövrdə işsizlər ordusunun sayının artması hökumət üçün əlavə problemlər, sosial gərginlik yarada bilər. O səbəbdən də hökumət az maaşla da olsa işçini iş yerində saxlanılması metoduna üstünlük verir. Ölkədə sosial gərginliyin yaranmaması üçün bu inzibati metod indilikdə həm də ən yaxşı çıxış yolu kimi görünür... İşçi məvacibi az olsa da işini itirməsin...

□ "Yeni Məsəviət"

"Ölkədə iqtisadi müxalifət var" iddialarına reaksiyalar

Ötən ilin sonlarından başlayaraq, Azərbaycanda siyasi və iqtisadi islahatlar yönündə ciddi addımlar atılır. Bu proses prezident İlham Əliyevin son aylarda imzaladığı sərəncamlardan açıq şəkildə sezilir. Amma siyasi və iqtisadi sahədə atılan addımların bəhrəsi hələ ki zəif hiss olunmaqdadır. Sanki bu proseslərdə mane olan gizli qüvvələr var. Ekspertlər hesab edirlər ki, hər iki sahədə aparılan müsbət siyasətə mane olanlar ilk növbədə zərərsizləşdirilməlidir. Ölkə başçısının çıxışlarında dəfələrlə harınlamış dövlət məmurlarına göndərdiyi mesajlar məsələnin nə qədər ciddi olduğunu işarə edir.

İqtisadçı deputat Vahid Əhmədov bildirdi ki, siyasi və iqtisadi islahatlar qisməddə deyil: "Dünyada siyasi və iqtisadi sahələrdə olan gərginlik Azərbaycana da öz təsirini göstərdi. Nəticədə dövlət başçısı hər iki sahədə islahatlara start verdi. Hazırda həmin islahatlar həyata keçirilir. Belə islahatlar bir ay davam edə bil-



Vahid Əhmədov: "Kim mane olmaq istəyirsə..."

məz və uzunmüddətli islahatlardır. Məqsəd isə ondan ibarətdir ki, ölkədəxili tənəzzül yavaşlansın, zamanında inkişaf baş versin. Kənd təsərrüfatı sahəsində artıq ciddi islahatlar gedir. Bu islahatların müəyyən qədər müsbət təsirləri müşahi-



Zahid Oruc: "Cənab prezident hər şeyi yaxşı görür"

də olunmaqdadır. Struktur islahatları, siyasi məhbustaların azad edilməsi, əfv və amnistiyanın verilməsi də bu prosesə daxildir. Bu islahatların davamlı olmasına mane olan qüvvələr var. Onlar çalışsınlar ki, islahatlar dayansın. İstəyirlər ki, sis-

tem köhnə vəziyyətdə qalsın. Paketlərin, gömrük sistemindeki özbaşınalıqların saxlanılmasının tərəfdarıdır. Artıq bu problemlər aradan qalxıb. Gömrük və digər sahələrdə cənab prezidentin göstərişinə uyğun olaraq şəffaflıq təmin olunub. Harada islahat varsa, orada mane olan qüvvələrin olması təbii. Çünki maraqlar toqquşur. Hesab edirəm ki, başlanan siyasət davamlı olmalıdır və olacaq da. Bu il bizim üçün çətin olsa da, gələn ildən aparılan islahatların nəticəsini görə-cəyik".

İqtisadçı islahatlara qarşı olan qüvvələrin qarşısının alınmasından da danışdı: "Onlar dövlət başçısı yaxşı bilir və bu barədə qərarları özü verir. Burada eləcə də çətin məsələ yoxdur. Özəlləşmə ilə bağlı müəyyən planlar həyata keçirilir. Kim mane olmaq istəyirsə, özüne ziyan edir".

İqtidaryönlü deputat Zahid Oruc Azərbaycanda isla-

hatların geniş vüsət aldığını qeyd etdi: "Hələ ki devalvasiyanın vurduğu ziyanı aradan qaldırmaq mümkün olmayıb. Cənab prezident Respublika Günü ilə bağlı keçirilən tədbirdə qeyd etdi ki, mənfi tendensiyaları dayandıra bilməmişik. Həqiqətən bu prosesə mane olan qüvvələr varmı? Ölkədə iqtisadi müxalifət mövcuddur? Etiraf etmək lazımdır ki, bu məsələlərdə daha mötəbər mənbələrə sahib olmadan qərar vermək düzgün olmazdı. Yəni hansı nöqtələrdə müvafiq qurumların, konkret şəxslərin proseslərə mane olmalarını söyləmək mübahisəli məsələdir. Siyasi islahatların meydana daha geniş olur. Ayrı-ayrı qüvvələr öz mövqelərini əldən vermək istəyirlər. Düşünürəm ki, iqtisadi sferada mövqelərinin zəifləməsi gələcəkdə digər sahələrdə də mövqelərinin zəif olmasına nəticələndir. Həqiqətən də çox yanlışdır. Qanunsuz vəsait əldə edənlər bundan bəhrələnməyə bilərlər. İqtisadi amnistiyada 20 minə qədər vergi borcları olan şəxslərin azadlığa buraxılmaları, üzərindəki cinayət işlərinin dayandırılması nəzərdə tutulur ki, bu barədə qərarların 1-dən qüvvəyə minib. Artıq ölkədə iqtisadi sahənin cazibədarlığı artmaqdadır. Yaradılan maneələrə qarşı tədbirlər daha da güclənəcək. Azərbaycan Gürcüstandan hər cəhətdən öndədir. Amma gələn turistlərin sayı beş dəfə

əşəyidir. Səbəb nədir? Sadəcə, xarici turist vəsaitinin böyük hissəsini təyyarə və hotelə ödədiyi üçün ölkəmizi seçmir. Gürcüstanda vəziyyət fərqlidir. Azərbaycan insanı da xarici ölkələri seçir. Çünki qiymətlər aşağıdır. Müalicə üçün vətəndaşlarımız İran və digər ölkələrə üstünlük verirlər. Nəyə görə səhiyyə sistemimiz cazibədarlığını bu qədər aşağı salıb? İnsanlara şərait yaratmaq lazımdır ki, hotellərini tiksinlər, vətəndaşlarımız öz ölkəmizi seçsinlər, 200 manatlıq hotellərdə qalmağa məhkum edilməsinlər. Cənab prezidentin iqtisadi sahədə həyata keçirdiyi tədbirlərin yaxın zamanlarda təsiri olacaq, iqtisadi durğunluq aradan qalxacaq. Hər hansı bir imkanlı qüvvələr, özlərini oliqarx sayanlar dövlət başçısının iradəsi qarşısında dayana bilməyəcəklərinin fərqindədirlər. Nə qədər ki, onlar millətin mənafeyindən çıxış edəcəklər, bu, onların xeyrinə olacaq. Əks halda, onlar olan imkanlarını da itirəcəklər. Çünki bu, tarixi təcrübədir. Cənab prezident hər şeyi yaxşı görür, kimin nə ilə məşğul olduğunu bilir. Hər halda, o şəxslər Eldar Mahmudovun "imperiya"sından güclü olmayacaqlar. Generalının saxta "imperiya"ları dağıldı, başqa iqtisadi maneələri aradan qaldırmaq eləcə də çətin olmayacaqlar.

□ Cavanshir ABBASLI

Vəli Əsgərovu da, istintaqını da bitirirlər...

Həbsdə olan sabiq milli təhlükəsizlik nazirinin istintaqının tələsik bitməsinin ilginç səbəbi bilindi; **vəkil:** "Bizə onunla görüşməyə imkan vermirlər"

Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri, general-leytenant Vəli Əsgərovun barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Cinayət işinin materialları məhkəməyə göndərilib. V.Əsgərovun vəkili Vüqar Xasayev "Yeni Müsavat"a deyib ki, iş üzrə hazırlıq iclası iyunun 8-i, 10:00-a təyin olunub: "İşə Naxçıvan Hərbi Məhkəməsinin sədri Qasım Əliyevin sədrliyi ilə baxılacaq. Bizə məhkəmənin açıq və ya qapalı olması haqda məlumat verilməyib".

V.Xasayev deyir ki, iş materialları ilə tanış ola bilməyiblər. Bu səbəbdən də müdafiə taktikasını necə quracaqlarına qərar verməyiblər: "Biz məhkəməyə faksla məktub göndərmişik. Məktubumuzda siyahı yer alır. Həmin siyahı üzrə iş materiallarında olan sənədlərin müdafiə tərəfinə təqdim olunmasını xahiş etmişik. Biz hazırlıq iclasının təxirə salınmasını və siyahı üzrə iş materialları ilə tanış olub vəsatətlər hazırlamağımız üçün bizə vaxt verilməsini də istəyəcəyik. Çünki ibtidai istintaq dövründə bizə iş materialları ilə tanış olmağa imkan verməyiblər".

Vəkil istintaqın az qala iddırım sürəti ilə aparılması haqda suala belə cavab verdi: "Sizin sualı istintaq adı altında iş aparılmaq cavablandırılmadı. Bunu hansısa marağ üzündən ediblər. Bu ilin martında cinayət işi başlayıb iyunun 5-də işin yekunlaşdığını elan ediblər. Bu müddətdə Vəli Əsgərova özünü müdafiə etməyə imkan verilməyib. Bu işdə nə istəyiblər yazıb-pozublar, indi də işi bu şəkildə məhkəməyə göndərirlər. Vəli Əsgərov ittihamları qəbul etmir".

Vəkil işin bu tezliklə yekunlaşmasının mümkün səbəbi haqda fikirlərini açıqladı: "Bizim işin Naxçıvan Prokurorluğundan alınaraq Bakıdakı müvafiq prokurorluq orqanında araşdırılması ilə bağlı çoxsaylı şikayətlərimiz vardı. Ləbub idi ki, işi Naxçıvan Prokurorluğundan alıb Bakıda araşdırınsınlar. Bunun qarşısını almaq üçün işi tələm-tələsik yekunlaşdırıldı və məhkəməyə ötürüldü. Məqsədləri işin Bakıdan tələb olunmasının qarşısını alınmasıdır. Düşünürük ki, işin Bakıdan tələb edilməsinin qarşısını almaq üçün ən ideal variant budur".

V.Xasayev iş materiallarının içində çox ciddi məsələlərin yer aldığını və bu səbəbdən istintaqın Bakıda araşdırılmasının qarşısının əngəlləndiyini istisna etmir: "İşin Bakıda araşdırılmasının qarşısının alınmasının məqsədi nədir, deyə bilmərəm. İş materiallarını da bizə təqdim etmərlər".

Vəkil V.Əsgərovun işi üzrə istintaqın Bakıda "MTN işi"ne



Vəli Əsgərov

birləşdirilərək eyni icraatda araşdırılması üçün əsasların olmadığını diqqətə çatdırdı: "Vəli Əsgərovun işinin "MTN işi"ne aidiyyəti yoxdur. Bu haqda deyilənlər doğru deyil". V.Xasayev deyib ki, V.Əsgərovu tamamilə qapalı bir şəraitdə saxlayırlar: "Bizə onunla görüşməyə imkan vermirlər. Biz Vəli Əsgərovun vəziyyətinin necə olduğunu bilmirik. Hansı şəraitdə saxlandığı, ona təzyiqlərin olub-olmadığını da söyləyə bilmərik. Çünki israrlı tələblərimizə baxmayaraq, bizə Vəli Əsgərova görüşməyə imkan vermirlər. Naxçıvan Qarşıq Rejimli Cəzaçəkmə Müəssisəsinin rəisi hər vechlə bizim görüşümüzün qarşısını alır".

Vəkil deyib ki, Vasif Talıbovun və ailəsinin dinlənilməsi haqda V.Əsgərova ittiham verilməyib.

Qeyd edək ki, bundan əvvəl


vəkil Eldar Mahmudovun vəzifədə olarkən Vəli Əsgərova Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovu və ailə üzvlərini dinləməsi tapşırığını verdiyi, lakin sabiq nazirin tapşırığı əməl etmədiyini açıqlayıb. İddia edib ki, V.Əsgərov tapşırığın icrasından imtina edəndən sonra Eldar Mahmudov onun barəsində kompromat material yığmağa başlayıb. Guya Vəli Əsgərov Bakıya vəzifəyə gəlmək istəyir. Bu səpkili dezinformasiyanı Vasif Talıbova ötürüb. Bundan sonra Vəli Əsgərovun başına bu oyunlar gəlib. Vəli Əsgərov 15 il Naxçıvanın milli təhlükəsizlik naziri olub. Həbsdən bir neçə ay əvvəl general-leytenant rütbəsi verilib. Eldar Mahmudov milli təhlükəsizlik naziri postundan çıxarılandan sonra onun postuna V.Əsgərovun namizədliyi müzakirə olunub. Vəkilləri bil-

dirəblər ki, onun barəsində cinayət kampaniyası bundan sonra başlanıb, özünü həbs edib yaxınlarının əmlaklarını əllərindən alıblar, 50-yə yaxın qohumu işdən qovulub.


V.Əsgərovun nazirliyi dövründə Naxçıvan MTN öndə gedən repressiv orqan kimi ad çıxarıb, orada ictimai fəallar, jurnalistlərə qarşı zorakılıqlara yol verilib, şantaj olunub, Naxçıvan sakinlərinin bir neçəsi qurumdakı dəhşətli işgəncələrin sonucunu olaraq dünyalarını dəyişiblər.

Xatırladaq ki, V.Əsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci - mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə, 308.1-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 309.1-ci vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunub. Bir neçə gün əvvəl isə bu maddələrlə yanaşı, V.Əsgərova telefon danışıqlarını qanunsuz dinləməyə görə CM-in 302.2 - əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma maddəsi ilə də ittiham elan edilib.

□ E.MƏMMƏDƏLİYEV



Hacıbala Abutalıbov



Qalib Salahzadə

Bakı merindən və eks deputatdan prezidentə şikayət olundu

"POSAT" bağ-tikinti kooperativinin üzvləri qanunsuzluqların qarşısının alınmasını istəyir "POSAT" bağ-tikinti kooperativinin üzvləri prezident İlham Əliyevə məktub ünvanlayıblar. Sürəti redaksiyamıza təqdim olunan müraciətdə deyilir:

"Hörmətli prezident! Biz 28 nəfər əmək veteranı, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tərəfindən bizə qarşı törədilən haqsızlıq və ədalətsizliklər barədə sizə məlumat vermək istəyirik. Bildiririk ki, Hacıbala Abutalıbov Bilgəh qəsəbəsində bizim "POSAT" bağ-tikinti kooperativinə məxsus olan 4 hektar torpaq sahəsini və əlavə olaraq 1,3 hektar dövlətə məxsus torpaq sahəsini Bilgəh bələdiyyəsinin və Dövlət Reyestr Xidmətinin Bakı şəhər şöbəsinin saxta sənədləri əsasında, keçmiş deputat Qalib Salahzadə tərəfindən zəbt edilməsinə yardım edir. Bu məqsədlə Hacıbala Abutalıbov 08.04.2014-ci il tarixində bizim kooperativlə Q.Salahzadənin mübahisəsi məhkəmədə baxıldığı dövrdə qarşı tərəfin yalan və iftira dolu ərizəsi əsasında özünün 145 sayılı sərəncamı ilə Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin bizim kooperativə torpaq sahəsinin ayrılması barədə 15.02.1989-cu il tarixli, 1/14 sayılı qərarı etibarsız hesab edib.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının bu qanunsuz sərəncamı tərəfimizdən məhkəmələrdə mübahisələndirilib. Hacıbala Abutalıbovun qanunsuz sərəncamı 1 sayılı İnzibati İqtisadi Məhkəmənin 6 iyun 2014-cü il tarixli qərarı, Bakı Apelyasiya Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli qərarı, Ali Məhkəmənin 07.08.2015-ci il tarixli və 12 mart 2016 tarixli qərarları ilə ləğv edilmişdir".

Müraciət müəllifləri yazır ki, Hacıbala Abutalıbov daha bir qanunsuz, əsas olmayan sənəd hazırlayıb: "Üç instansiya məhkəməsi qərarlarından lazımı nəticə çıxarıb yol verdiyi pozuntular aradan qaldırmaq əvəzinə, Bakı Şəhər İcra Hakimiyyəti yenə də Qalib Salahzadənin təhriki ilə bizim kooperativ üzvlərinin hüquqlarının tapdanmasına yönəlmiş yeni sənəd hazırlayıb və bununla Bilgəh Bələdiyyəsinin, Dövlət Reyestr Xidmətinin Bakı şəhər şöbəsinin saxta sənədlərinin məhkəmə tərəfindən ləğv olunmasına maneçilik törətmək istəyir.

Cənab prezident, biz sizə güvənirik və xahiş edirik ki, bu məsələnin müstəqil mütəxəssislər tərəfindən bizim iştirakımızla araşdırılması barədə tapşırıq verəsiniz. Bizim mövqeyimizi təsdiq edən bütün tələb olunan sənədləri təqdim etməyə və əks halda, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımağa hazırıq".

Yazıda adı hallanan hər iki şəxsin mövqeyini dərc etməyə hazırıq.

□ E.HÜSEYNOV

ATV-nin döyülən əməkdaşları ilə bağlı məsələ böyüdü

Prokurorluq araşdırmaya başladı, xuliqanlıq maddəsi ilə cinayət işi açıldı

ATV-də yayımlanan "Yoxlama" verilişinin aparıcısı Azər İsmayilov Şamaxıda restoranlardan birində qarşılaşdıkları təzyiqlərdən bəhs edib. "ATV xəbər"ə danışan A.İsmayilov deyib ki, sahibkarın bu cür davranmasına səbəb restorandakı antisanitar vəziyyət olub:

"On dəqiqəyə yaxın çəkiliş etdik. Həmin ərəfədə sahibkarlardan biri gəlib, kənarında dayanıb bizi izlədi. Biz mətbəxin çirkliliyini çəkəndə isə təzyiqlər başladı. Kameramızı sıradan çıxartdılar, operatorumuzu vurdular. Digərləri gəldi, insident başladı. Biz tamaşaçıyıq, kamera ilə mətbəxə girir, qidaların keyfiyyəti, təmizliyi ilə maraqlanıyıq. Hər bir insan getdiyi restorandakı mətbəxdəki vəziyyətlə bağlı məlumat almalıdır".

Mövzu ilə bağlı Respublika Prokurorluğundan da mövqə öyrəndik. Prokurorluğun mətbuat xidmətindən "Yeni Müsavat"a bildirdilər ki,



iyunun 4-də jurnalistlərin Şamaxı rayonu ərazisində peşə fəaliyyətlərini icrası zamanı döyülməsi, təhqir olunması və çəkiliş avadanlıqlarının sındırılması barədə Şamaxı Rayon Polis Şöbəsinə daxil olmuş materiallar rayon prokurorluğunda araşdırılıb. Araşdırmalarla müəyyən edilib ki, ATV cari ilin aprel ayından fəaliyyət göstərən "Yoxlama" layihəsinin həyata ke-

çirilməsi ilə bağlı müqavilə əsasında layihə rəhbəri qismində cəlb edilmiş Azər İsmayilov və layihənin əməkdaşları - Elgün Bayramlı, Loğman İsmayilov, Polad Axundzadə, Arif Quliyev və İlqar Quliyev qeyd edilən tarixdə saat 20 radələrində Şamaxı rayonu ərazisində yerləşən "Şamaxı" restoranında çəkiliş apardıqları zaman restoranın müdiri Hüseyin Al-

lahverdiyev və onun qardaşı oğlu Elşad Osmanov jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmaqla, onlara müxtəlif bədən xəsarətləri yetirib zor tətbiq edərək ictimai qaydanı kobud surətdə pozan və vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qəzəbli hərəkətlər etməklə xuliqanlıq ediblər. Bundan başqa, hadisə zamanı şirkətə məxsus videokamera və mikrofon zədələnib.

Həmin faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 163.1 (Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma) və 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibb ekspertizaları təyin edilib və digər zəruri prosesual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

□ Sevinc TELMANQIZI

Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Mətbuat Şurasının sədri Əflatun Amaşov Gürcüstanda səfərdə olub və bir sıra görüşlər keçirib. Səfərlə bağlı Ə. Amaşov "Yeni Müsavat"a aşağıdakıları bildirib:

"Gürcüstana getməkdə məqsədim ondan ibarət idi ki, ziyalılarla, rəhbər nümayəndələrlə görüşüb, orada keçirilən tədbirlərdə iştirak edim. Eyni zamanda ziyalıları nələrin narahat etdiyini, problemlərini öyrənirəm. Keçirilən görüşlərdə əsas diqqəti çəkən məqamlardan biri məktəblərlə bağlı oldu. Çünki Gürcüstanda təhsil sistemi Azərbaycandan fərqlənir və orada artıq bu mərhələ başlayıb ki, dəqiq elmlər eyni zamanda gürcü dilində də keçirilsin. Əsas məqsəd ondan ibarətdir ki, Gürcüstanda təhsil alan məktəblilər məktəbi bitirdikləri zaman gürcü dilini də mənimsəmiş olsunlar. Ancaq burada bir məqam diqqətimi cəlb etdi ki, Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin yaşları təqribən 60-dan yuxarıdır. Bu gün bu müəllimlər var, bəs sabah necə olacaq? Onları kim əvəz edəcək? Vaxtilə Gürcüstanda Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı fakültəsi var idi. Həmin məktəblər üçün müəllimlər orada da hazırlanırdı. Ancaq indi Gürcüstanın heç bir ali məktəbində Azərbaycan di-

li və ədəbiyyatı üzrə müəllim kadrları hazırlanmır. Eyni zamanda Gürcüstanda fəaliyyət göstərən məktəblilərin əksəriyyəti başqa sistemdə təhsil aldıkları üçün onlar əsasən Gürcüstandakı ali məktəblərdə oxumağa üstünlük verirlər".

Ə. Amaşov bildirib ki, bu kimi məsələlərlə bağlı araşdırmalar aparıb, müəyyən fikirlər də ortaya qoyublar: "Yerli ziyalılar bizə təklif etdilər ki, ola bilər müştərək ali məktəb- "Gürcüstan-Azərbaycan" universitetinin yarınması, yaxud da hansısa universitetlərdə Azərbaycan dili və ədəbiyyatı üzrə müəssisələrin hazırlanması gündəmə gəlsin. Ancaq bu iş böyük işlər görmək tələb edir. Eyni zamanda belə bir məsələni də müzakirə etdik ki, Azərbaycan hökuməti ilə Gürcüstan hökuməti arasında müəyyən razılaşma olmalıdır. Hər il 2-3 nəfər gürcüstanlı Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə güzəştli qaydada təhsil almaldır. Çünki Gürcüstanda təhsil alan məktəblilər Azərbaycan ali məktəblərində test üsulu ilə imtahan verməyə çətinlik çəkirlər. Qeyd etdiyim kimi, sistem başqadır. Bu problemin aradan

Əflatun Amaşov Gürcüstan səfərindən danışdı

"Gürcüstanın heç bir ali məktəbində Azərbaycan dili və ədəbiyyatı üzrə müəllim kadrları hazırlanmır"



Əflatun Amaşov

qaldırılması üçün düşünürəm ki, gürcüstanlı tələbələrin güzəştli şərtlərlə Azərbaycan ali məktəblərində oxumaları vacibdir. Çünki onlar ali məktəbi bitirdikdən sonra geri qayıtmalı və doğulduqları yerlərdə fəaliyyətlərini davam etdirməlidirlər. Gürcüstan ziyalıları daha çox bu məsələlər narahat edirdi".

Əflatun Amaşov qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlılar özliyin yaradıcılıqları ilə Azərbaycan ədəbiyyatını zənginləşdirən insanlar olublar: "Çoxsaylı ziyalılarımız Tiflisdə yaşayıb, orada əsərlər yaradıblar. Eyni zamanda onlardan bir qismi də Borçalı ziyalılarıdır ki, yaşayıb yaradıblar. Onların adlarının

əbədləşməsi, yaradıcılıqlarının öyrənilməsi və digər bu kimi məqamlar da Gürcüstan ziyalıları narahat edən cəhətlərdən biri idi. Orada jurnalist və şair mərhum Fikrət Mursaqulovun rus dilində çapdan çıxmış "Uteshenie" (Təsəlli) şeirlər kitabının təqdimat mərasimi keçirildi. Bu kitab Mətbuat Şurasının xətti ilə hazırlanıb, çap edilib. Gürcüstanda eyni zamanda yerli rəhbərlə görüşüb, orada yaşayan azərbaycanlıların iş problemləri ilə söhbətlər apardıq. Hər yerdə olduğu kimi Gürcüstanda da işsizliklə bağlı problemlər qalmaqdadır. Orada yaşayan həmyerlilərimizin xeyli hissəsi işsizlikdən şikayət etdilər. Marneulidə Azərbaycanlıların Mədəniyyət Mərkəzində də olduq. Orada

Azərbaycan Mətbuat Şurası ilə Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin birgə həyata keçirdikləri layihəyə çərçivəsində kitabların bir hissəsini mərkəzlərə, məktəblərə təqdim etdik. Məqsəd Azərbaycanda ayrı-ayrı nəşriyyatlarda çap edilən kitabları toplayıb, fəaliyyət göstərən məktəblərə və mədəni mərkəzlərə hədiyyə etməkdir. Eyni zamanda insanları Azərbaycanla bağlı kitablara cəlb etməkdir. Artıq bu sayaq məsələlərdə ilk addımı atdıq".

Ə. Amaşov bildirib ki, Gürcüstan parlamentində də olub orada deputatlarla görüşüb: "Azərbaycanlılar yaşayan rayonlardan seçilmiş deputatlarla da görüşüm oldu. Bundan sonra bu kimi görüşləri intensivləşdirəcəyik. Eyni zamanda bizim dostluq qrupunda 20-yə yaxın millət vəkili təmsil olunur. Onların qruplar halında Gürcüstana səfərlərini və eyni zamanda Gürcüstan deputatlarının da Azərbaycana səfərlərini təşkil edəcəyik. Əsas məqsəd ondan ibarətdir ki, Gürcüstan-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etmiş olaq".

□ Əli RAİS

Məktəbdə proqram bitib, amma şagirdlər "oxuyurlar"

Dərs ilinin uzadılması ciddi narazılıq yaradıb

Dərs ilinin iyunun 14-dək uzadılmasına görə etirazlar səngimir. Təhsil müddətinin uzadılmasına həm valideynlər, həm də ekspertlər narazılıq edir, bununla bağlı sosial şəbəkələrdə ciddi müzakirələr aparılır. Valideynlər uşaqlarının səhhətində həтта problemlər yarandığını deyirlər.

Valideynlərin sözlərinə görə, uşaqlar məktəbə əzgin, yorğun halda gedir, onlarda iştahsızlıq, yuxusuzluq yaranıb. Bir çox narazı valideynlər bu problemlərin əvvəlcədən yaranacağını bildikləri üçün təhsil nazirinə, digər səlahiyyətli orqanlara müraciət edərək dərs ilinin sentyabrın 1-i başlayıb mayın 25-də yekunlaşmasını xahiş etmişdilər. Bunun üçün də petisiya və imzatoqlama kampaniyasına başlamışdılar. Ancaq bu müraciətə Təhsil Nazirliyinin cavabı

müsbət olmadı. Dərs ilinin iyunun 14-dək uzadılması müəllimlərin də narazılığına səbəb olub. Müəllimlər uzadılmış 2 həftə üçün onlara tədris proqramının verilməməsindən gileylənirlər. Artıq bir sıra məktəblərdə şagirdlərin dərslərinin bir qismini yığılıb.

Pediatr Vaqif Qarayev ibtidai sinif şagirdlərinin fiziki baxımdan artıq dözmədiklərini dedi: "Fakt budur ki, proqram qurtarıb. Amma uşaqlar yenə də "oxuyurlar". Elmi tərəflərinə toxun-



mayacağam. Son günlərin müşahidələrini bölüşürəm: İbtidai sinif şagirdləri artıq fiziki baxımdan dözmürlər. Bu da uşağın psixikasında əlavə problemlər yaradır. Yorğunluq, üzgünlük, puzulmuşluq, əsəbilik, yuxunun pozulması, diqqətin kon-

sentrasiya olunmaması, iş-təhanın pozulması və sairə kimi problemlər yaradır. Dərs ilinin uzadılması uşaqlarda kitab-dəftərə qarşı "ikrah" hissi yaradıb. Valideynlərin şikayətlərini ümumiləşdirib yazdım. Bu əlamətlər tədris ilinin uzadılma-

sı ilə bağlıdır?! Düşünürəm ki, bağlıdır! Çünki əvvəllər dərs ilinin sonunda biz bunu müşahidə etmirdik. Yəqin pedaqoqlar da fikrimi təsdiq edəcəklər, çünki özləri də yorulublar".

Pediatr bunun keçici olacağını bildirdi: "Düşünürəm ki, bu əlamətlər keçicidir. Yəni istirahətə başlayan dan sonra sağlamlıqlarında ki problemlər bərpa olunacaq. Amma məsələ orasındadır ki, axı bu problemlər uşaqda niyə yaranmalıdır?! Onsuz da əksəriyyətinin bədən müqaviməti zəif olan uşaqlara biz də əlavə problemlər yaratmırıq?! Hər halda, pedaqoqların öz arqumentləri olacaq. Mən məsələyə tibbi aspektdən yanaşmam".

Psixoloq Dəyanət Rzayev uşaqlarda adaptasiya prosesinin çətin getdiyini dedi: "Yeni olduğu üçün ola bilər ki, uşaqlar üçün adaptasiya prosesi çətin olsun. Mən təhsilin müddətinin uzadılmasında bir mənə görmürəm. Gece yatıb yuxuda nə görürlərsə, səhər oyanıb o qərar verirlər. Amma bu qərarın uşaqların səhhətinə, psixikasına necə təsir edə-

cəyini düşünmürlər. Təhsil müddətini əvvəlki kimi saxlayıb əlavə fənlər artırmaq olardı. Sovet vaxtında olan təhsil strukturu çox yaxşı idi. Düşünürəm ki, onu qoruyub saxlamaq lazım idi. Uşaq bir struktura uyğunlaşır, sonradan dəyişildə bu, uşaqların psixikasına təsir edir və problemlər yaradır. Tədris ilinə bəli uşaqlar buna öyrəşəcək. Təhsil ili mayın 25-i və ya 31-i bitməydi, daha yaxşı olardı".

Qeyd edək ki, hələ ötən il Təhsil Nazirliyi Azərbaycanda tədris həftəsinin orta göstəricisinin 32 həftə olması və bunun 35 həftəyədək artırılması ilə əlaqədar Nazirlər Kabinetinə təklif göndərmişdi və bu təklif qəbul olunmuşdu.

Səbəb də göstərilirdi ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrdə il ərzində tədris həftəsinin orta göstəricisi 38 həftə olduğuna görə Azərbaycanda da bu rəqəmə yaxınlaşma münasib hesab edilib. Nazirlik rəsmilərinin fikrincə, bu da şagirdlərin həftəlik təlim yükünün xeyli yüngülləşməsinə səbəb olacaq.

□ Günel MANAFLI

90 sayılı dairə ilə bağlı ilginç xəbərlər: "Çovdarovun adamı..."

Cavid Osmanovun və Çingiz Əsədullayevin həbsdəki generalın adamı olması barədə iddialar var

İyunun 18-də 90 sayılı Ağdaş seçki dairəsində Milli Məclisə təkrar seçkilər keçiriləcək. Seçki kampaniyasının başa çatmasına 10 gün qalıb. İlk müşahidələr əsas mübarizənin Ümid Partiyasının sədri İqbal Ağazadə və Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cavid Osmanov arasında getdiyini göstərir.

Cavid Osmanovun 2005-ci ildən 2015-ci ilədək 90 sayılı dairənin deputatı olmuş Çingiz Əsədullayevin adamı olduğu haqda xəbər yayılıb. Ağxəbər.com saytının yaydığı xəbərdə deyilir ki, özü deputat mandatından məhrum edilən Çingiz Əsədullayevin sözügedən dairəni digər vasitələrlə nəzarətdə saxlamaq planları ortaya çıxıb. Belə ki, 90 sayılı Ağdaş seçki dairəsindən hakim partiyanın namizədi kimi seçkiyə qatılmış Cavid Osmanovun sabiq deputatla uzun keçmişə dayanan geniş əlaqələri varmış. Milli Məclisə təkrar seçkilərdə 90 sayılı Ağdaş seçki dairəsindən deputatlığa namizəd Cavid Osmanov 2005-ci il parlament seçkilərində sabiq deputatın seçki qərarğahının sədr müavini olub. Bu seçki prosesindəki xidmətləri bankir deputatla Osmanovu yaxınlaşdırıb və xidmətlərin qarşılığı olaraq icra nümayəndəsi təyin edilib. Bunun ardınca isə yenə



də Ç. Əsədullayevin dəstəyi ilə Osmanov icra başçısının müavini postunu ələ keçirib. Cavid Osmanovun hazırda həbsdə olan general Akif Çovdarovla da zamanında əlaqələrinin olduğu yayılan xəbər sırasındadır.

Xəbərdə həmçinin bildirilir ki, Cavid Osmanova vaxtilə Akif Çovdarovun yaxın adamı kimi tanınan, hazırda Ağdaş Rayon İcra Hakimiyyətində şöbə müdiri postunda olan Əsgər Həsənov tərəfindən ciddi dəstək verilir. Məqsəd 90 sayılı Ağdaş seçki dairəsini əldə saxlamaqdır.

90 sayılı Ağdaş seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadənin səlahiyyətli nümayəndəsi Tamilla Qulami isə "Yeni Müsavat"a açıqlamasında yayılan xəbərlərin Ağdaş

əhalisinə çoxdan bəlli olduğunu bildirdi: "Biz seçki kampaniyası başlayandan Ağdaş rayonunda, kəndlərdə əhali ilə görüşlər keçirmişik, hər kəsi dinləmişik. Cavid Osmanovun Çingiz Əsədullayevin və Akif Çovdarovun adamı olduğu haqda yazılanları Ağdaşda hər kəs bilir. Bizə yerli sakinlər hələ xeyli əvvəldən bu barədə danışmışdılar. Rayon sakinləri deyir ki, Cavid Osmanov hələ 2005-ci ildən Çingiz Əsədullayevin və onun təmsil olduğu qrupun adamı kimi tanınıb. 2005-ci ildə keçirilən parlament seçkilərində Cavid Osmanov Çingiz Əsədullayevin seçki qərarğahının sədr müavini olub. Cavid Osmanovun icra başçısının müavini vəzifəsindən azad edilməsindən bir müddət sonra əvvəlki işinə

qaytarılmasının da birbaşa o zamankı deputat Çingiz Əsədullayevin və Akif Çovdarovun köməyi ilə baş verdiyini rayonda bilməyən yoxdur. Bütün Ağdaş əhalisi Cavid Osmanovun, həmçinin Əsgər Həsənovun Çingiz Əsədullayevin adamı olduğunu deyir".

T. Qulami onu da dedi ki, indi Əsgər Həsənov icra başçısının birinci müavini vəzifəsinə əl keçirmək istəyir. Ona görə də bütün gücü ilə Cavid Osmanovun deputat olmasına çalışır: "Əsgər Həsənov Cavid Osmanovun deputat olmasından sonra boş qalacaq birinci müavin vəzifəsində özünü görür. Cavid Osmanovun da öz yerinə onu təyin etdirəcəyinə söz verdiyi deyilir. Bu cütlüyə indi də Çingiz Əsədullayevin dəstək verdiyi rayonda söylenebilir".

T. Qulami onu da dedi ki, Cavid Osmanovun seçki təbliğatı rayonun inzibati strukturları vasitəsilə həyata keçirilir: "İnsanlar təzyiq etməklə, hədələməklə onun təbliğat görüşlərinə toplayırlar. Məktəblərdə, bələdiyyələrdə Cavid Osmanovun təbliğat tədbirləri keçirilir. Bütün bunlara baxmayaraq, əhali açıq şəkildə bəyan edir ki, biz İqbal Ağazadəni deputatımız kimi görmək istəyirik. İqbal Ağazadə qapı-qapı insanlarla görüşüb, təbliğat kampaniyası davam edir. Əhali deyir ki, nə olsun ki, Cavid Osmanov ağdaşlıdır, bizə heç bir köməkliyi dəyməyib, ancaq özünə işləyib bu adam".

Xatırladaq ki, 90 sayılı dairədə ötən il noyabrın 1-də keçirilən deputat seçkisində dairənin o zamankı deputatı Çingiz Əsədullayev yenidən mandat qazanmışdı. Lakin sonradan MSK 90 sayılı dairədə seçki pozuntularının olduğunu əsas göstərərək nəticələri ləğv etdi.

□ E. SEYİDAĞA

4 iyun qiyamı və 5 iyun qiyamı



Xalid KAZIMLI

Biz burda 4 iyun qiyamının, 24 iyun çevrilişinin 23-cü mübahisəsini apararkən, iyunun 5-də Qazaxıstanın Aktobe şəhərində bənzər bir qiyam cəhdi baş verdi. Bəlkə hər iki cinayəti törədən ekstremistlərin həmləsinin miqyasları, hay-küyü və nəticələri fərqli ola bilər, amma 4 iyun və 5 iyun qiyamlarının bir ortaq cəhəti çox xoşdur. Onların hər ikisində hakimiyyətə qarşı çıxaraq odlu silaha əl atmaq cəhdi vardı.

4 iyun cəhdinin bir çoxunu bildiyimiz səbəblərdən uğurlu olması fonunda 5 iyun qiyamının uğursuzluğu göz önündədir. Nursultan Nazarbayev humanizm sərgiləmədi, bir neçə dövlət qulluqçusunu və mülki adamı qurban verərək, əlisizləhli ekstremistləri qırıb-töküdü, birinci raunddaca qalib gəldi.

Düzdür, prosesin bundan beləsi hələ qaranlıqdır, aysberqin suda qalıb görünməyən hissəsində hansı sürprizlərin olacağını bilmirik, amma dövlətə silahla zor göstərənlərin qətiyyətlə ram edilməsi təşəbbüsün Nazarbayev hakimiyyətinin əlinə keçdiyini göstərir.

Əgər o, tərəddüd etsəydi, qan tökməkdən çəkinsəydi, ortalığa "vasitəçilər" statuslu siyasi dəlləllərin, su bulandıranların girməsinə rəvac versəydi, çox qısa müddətdə mənfəətpərəst nomenklatura və narazı elektorat sürətlə qiyamçıların ətrafında birləşib gücə çevriləcəkdir.

Filmin bu ssenarisi bizə 1993-cü ilin iyunun 5-dən 17-nə qədər davam edən prosesdən bəllidir. O zaman döyüşün ilk raundunu Surət Hüseynov uduşdu, onun adamları Prezident Qvardiyasının igid əsgərlərini "aldadıb ər tutan" fahişə xisləti ilə tərki-silah edib güllələmişdilər.

Daha sonra gənc və təcrübəsiz, eyni zamanda milli bəşəriyyətə əsas ideoloji xəttinə çevirmiş humanist Elçibəy iqtidarının məqsədyönlü şəkildə qətiyyət göstərməməsi, boş tərənəməsi narazıların Surət Hüseynovun, rəhbərliyi kriminal ünsürlərdən ibarət olan qiyamçılar dəstəsinin ətrafında birləşməsinə səbəb oldu.

AXC-Müsavat hakimiyyətindən narazı olan revanşist qüvvələr, hətta o qədər də narazı olmayan, amma ali hakimiyyətdə gözü olan, daha geniş nüfuz dairəsi qazanmaq istəyən keçmiş hərəkatçılar Surətin qiyamını fürsət bildilər və eyni səngərdə birləşdilər.

Əslində onların birləşməsi monolit səciyyə daşıyırdı, hər kəs öz əlinə oynayıb, közü öz qabağına eşirdi. Ancaq hamısı çəkici eyni zindana, qiyamçılara qarşı yumşaq tərənərək zəif yerini bəlli etmiş Elçibəy iqtidarının yaralı yerinə vurdu.

Əlbəttə, hakimiyyət kürsüsündə, mühüm dövlət postunda bir ilini tamamlamamış Elçibəy iqtidarı ilə son 40 ildə mühüm dövlət vəzifələri tutmuş, 30 ildən bəri Qazaxıstan rəhbərlik edən Nazarbayevin təcrübəsi, ambisiyası, əlindəki riçaqları işlətmək qabiliyyəti eyni deyil, arada on qat fərq var.

Deyə bilər ki, Qazaxıstanda yaşayan müxalif fikirlilik insanların silaha əl atmasının ciddi səbəbləri var, çünki ölkədə avtoritarizm rejimi hökm sürür, insan azadlıqları boğulur, seçkilər saxtalaşdırılır, ədaləti bərqərar etmək üçün başqa yol yoxdur və s.

Orası elədir. Ancaq bir məsələ dəqiqdir ki, hansısa ölkəyə demokratiya və azadlığı silah, zor, terror yolu ilə gətirmək, bərqərar etmək mümkün deyil. Əgər bir hərbi-siyasi qüvvə despotik rejimə qarşı silahlı mübarizə, terror yolu tutursa, demək, uğur qazanacağı halda ondan da daha pis, daha qəddar və daha ədalətsiz olacaqdır.

Bir ölkədə gerçək demokratiyanı bərqərar etməyin yolu xalq kütlələrinin həmrəyliyindən, siyasi qüvvələrin (o cümlədən iqtidarda olan qüvvənin bir qanadının) demokratik prinsiplərə sədaqətindən, konsolidasiyasından keçir.

Əslində bu cür uğursuz qiyam cəhdləri despotik rejimləri daha da gücləndirir. Müstəbidlər bu cür alınmamış təşəbbüslərdən istifadə edərək öz içində hələ közərti halında olan narazılıq ocaqlarını söndürür, bəlli siyasi rəqiblərini zərərsizləşdirir, yerdə qalanları da gözünü qorxudur.

Silah, zor və terror yoluyla hakimiyyəti ələ keçirmək istəyənlər hakimiyyəti əldən vermək istəməyər bir-birinə bab olduqda, gücləri aşağı-yuxarı eyni olduqda isə, bu, həmin dövlətin və xalqın faciəsi deməkdir. Bu halda dövlət bir neçə yerə parçalanacaq, xalq qəbilələrə bölünəcək, vətəndaş müharibəsi düşəcək. Dağılmış ölkələr, parçalanmış dövlətlər, pərə-pərə düşmüş xalqlar göz önündədir.

Ona görə də əbəz yerə demirlər ki, demokratiyanın bərqərar olunmasına gedən yol uzundur, iztirablıdır.

Demokratiyaya səngimək bilməyən dinc mübarizə yolu ilə çatmaq yaxşıdır, əlində silah olanlar vururlar.

Son 25 ildə Azərbaycan müxalifətinin daxilində yaranan acınacaqlı tendensiya davam etməkdədir. Belə ki, siyasi qurumların rəhbərləri uzun illər öncədən aralarında yaranan şəxsi intriqaqları, ixtilafı bu günə qədər daşıyıblar. Məhz bu amil demokratik düşüncənin bir arada olmasına dəfələrlə mane olub.

Müxalifət ümumi maraqların naminə birləşməyə dəfələrlə cəhd edib, lakin yuxarıda qeyd etdiyimiz amillər bu istəyin qarşısına sədd çəkib. İndiyə qədər yaranan blok, birlik və hərəkatların uzunmüddətli olmamasına ən başlıca səbəb uzun illər qəlblərdə daşınan kin-küdurət olub. Hazırda müxtəlif müxalif qurumlarda təmsil olunan elə partiya funksionerləri var ki, on illərdir küsüldürlər. Bir faktı qeyd edək ki, indinin özündə özlərini ana müxalifət partiyaları sayan iki müxalif qurumun rəhbəri 1992-93-cü illərdə təmsil olunduqları AXC hakimiyyəti dövründə aralarında yaranan şəxsi narazılıq bu günə qədər davam etdiriblər və bu səbəbdən son aylarda birlik istiqamətində hər iki qurum arasında gedən danışıqlar nəticəsiz qalıb. Belə narazılıqların kökü o qədər dərin ki, hakimiyyətə gəlməyi qarşılarına məqsəd qoyan demokratik düşüncə bu istəyin vahid birlikdən

Müxalifəti bitirən bitməyən ittihamlar...

Demokratik düşüncə uzun illər aralarında yaranan şəxsi narazılıqları bu günə qədər daşıyıb; şəxsi ambisiyalar hakimiyyətə gəlmək istəyinə üstün gəlir...

keçdiyini bilsə də, şəxsi eqolar, bir-birlərinə güzəştə getməmələri bu istəyə üstün gəlir. Bütün bunlardan doğan sonluq göz önündədir. Müstəqillik illərindən siyasi proseslərin içərişində olan, bir müddət müxalifətin önəmli simalarından sayılan **politoloq Qabil Hüseynli** hesab edir ki, müxalifət daxilindəki cərəyan edən bu tendensiya şəxsi münasibətlərdən doğsa da, daha çox ambisiyalara söykənir: "Hamı özünü digərindən daha üstün sayır, yüksəkdə görür, özünün daha yüksək keyfiyyətlərə malik olduğunu düşünür. Normal ölkələrdə müxalifət bloklar qurarkən sazişlər imzalayıb və bu sazişə uyğun hərəkət edir. Burada isə hamı kor-koranə fəaliyyət göstərir, heç bir blok qurmur, yaxud qurur, amma mü-

vəqqəti xarakter daşıyır. Özlərini kor-koranə lider elan edirlər və hamını öz bayraqları altında olmağa çağırırlar. Bu halı çoxları qəbul etmir. Nəticədə onlar arasındakı adi münasibətlər dönüb düşmənçiliyə çevrilir. Ciddi parçalanmalar da bu zaman yaranır. Bu səbəbdən uzun illərdir Azərbaycan müxalifəti siyasi inteqrasiya nümunəsi ortaya qoya, ciddi bloklaşma xətti də apara bilməyib. Mübarizə etibar ilə enerjinin böyük hissəsi bir-birlərini tənqid etməyə, ittiham səsləndirilməsinə yönəlib. Nəticə göz qabağındadır. Kütlə ilə əlaqələrini itirmiş və xeyli dərəcədə məqsədlərindən uzaq düşmüş azsaylı müxalifət dəstəsi ilə baş-başa qalmış".

Politoloq müxalifətin hakimiyyətə gəlmək istəklərinin ta-

rixə gömüldüyünü də qeyd etdi: "Müasir Azərbaycan müxalifətində insani münasibətləri qaydasında olmayan siyasətlərin sayı yetərincədir. Bu siyasi münasibətləri qaydasına salmaq bundan sonra mümkün-süz görünür. İnsanlararası münasibətlər o dərəcədə korlanıb ki, bu, bəzən onların fanatları səviyyəsinə enib. Siyasi inteqrasiya başladılır və ardınca müəyyən vaxtdan sonra sona yəti. Hər şey hansısa bir siyasi qurumun başında duran şəxsədən çox asılı olur. Həmin şəxsin intellektual səviyyəsi, vətəne məhəbbəti və digər siyasətlərə qarşı münasibəti çox vacibdir. Əfsus ki, siyasi müxalifətimiz kifayət qədər yetkinlik nümayiş etdirməyə qadir deyil".

□ Cavansir ABBASLI



Yeddi yüz min erməni

Zamin Hacı
zaminhaci@gmail.com

"Bir millət, iki dövlət" deyirik, ancaq Almaniya "erməni soyqırımı"ni tanıyandan dərhal sonra Almaniya ən yüksək səviyyədə səfər edirik. Bu da Azərbaycan-Türkiyə münasibətlərinin necə "səmimi" olmasını növbəti dəfə isbat edir. Əslində bu münasibətlər hətta ən yaxşı vaxtlarında belə "başı başını saxlasın"dan o yana getməyib. Nə qədər gözümlü yumsaq, pafosa dalsaq da belədir. Tarixi faktları sadalayıb baş ağrımaq istəmirəm. Əsas odur dərvişi-telekanalizasiya İbrahim əkə təzədən bəddua oxuyub Berlini dağıtsın, başqa sarsaq jurnalist qırıntıları isə Frankfurt küçələrində alman diləncilər, narkomanlar axtarsınlar. Bəlkə bu yolla "türkün türkdən başqa dostunun olmadığını" isbat edəcəyik!

Ümumiyyətlə, milli münasibətlər, tarixi-siyasi proseslər elə incə, həssas, həmçinin yandırıcı özəlliklərə malikdir ki, burda maksimum ehtiyatlı olmalısın. (Üçüncü dünya ölkələrindən söhbət gedir, təbii. İnkişaf etmiş xalqlar arasında belə problemlər çoxdan tarixin zibil vedrəsinə atılmışdır. Bunu elə son illərdə şotlandların müstəqilliyin əleyhinə səs verməsi, norveçlilərin isə finlərə sərhəddə bir bütöv dağı bağışlaması kimi hadisələrdə görmüşük). Düənən "Yeni Müsavat"da milli azadlıq hərəkatımızın qəhrəmanı Nəmət Pənahlının intervüsünü oxudum. Açıqı, Nəmət bəyin həmişə faktları təhrif etməsinə, bir növ, sayıqlamasına adət edəyik, bunun üstündə haqsız həbslərə - hər yalan danışan tutulsa, gərək ölkəni həbsxana elan edək - mürüz qalsa da yenə inkişaf yoxdur. (Yazıq o xalqın gününə ki, onun milli-azadlıq hərəkatının liderləri bu cür insanlardan ibarətdir, demək olar tamamilə. Ancaq bu, ayrı mövzudur). O üzəndən, müsahibədəki yalanlara - əslində orda Nəmət bəyin adından başqa bir düz söz də yox idi - münasibət bildirmək mənasızdır. Ancaq orda bir rəqəm diqqətimi çəkdi, bundan ermənilər başqa məqsədlə istifadə edə bilər, onun haqqında yazmağı borc bildim. Sitat: "Ondan sonra bəyan etdim ki, fevralın sonuna qədər Bakıda erməni qalmamalıdır. Xəlil Rza Ulutürk, Məhəmməd Hətəmi Təntəkin, biz həmin vaxt o addımı atmasaydıq, bu gün həmin yeddi yüz min erməni Bakıdaydı".

Burada Nəmət bəy 1990-cı ilin yanvarındakı destruktiv, əslində rus-sovet ordusunun Bakıya hücumu üçün Qorbaçova əsas verən fəaliyyətlərinə don geyindirmək istəyir. Olsun, yuxarıda yazdığım kimi, öyrəmişik. Amma "həmin yeddi yüz min erməni" nə deməkdir? Bu cəfəngiyatdan belə çıxır ki, 1990-cı ilin yanvarında Bakıda yeddi yüz min erməni yaşayırdı?

Əlbəttə, açıq gop, yalandır. Hətta erməni mənbələrinə dəki rəqəmlərdə də belə şey yoxdur. Rəsmi statistikaya, 1989-cu ilin SSRİ əhalini siyahıya alması rəqəmlərinə görə, o vaxt Bakıda 1 milyon 795 min adam yaşayırdı. 1988-ci ilə qədər isə Bakıda 200 minəcən erməninin yaşadığı deyilir, amma 1990-cı ilin yanvarında təbii ki, onların böyük hissəsi artıq Bakıda yaşamırdı, evlərini İrəvan, Göyçə, Vədi və başqa bölgələrin azərbaycanlıları ilə dəyişib getmişdilər. Bölgə üzrə ciddi xarici ekspertlərdən biri Tomas de Vaal-ın "Qara bağ" adlı kitabına inansaq, 1990-cı il yanvarın əvvəlinə Bakıda cəmi 30 min erməni qalmışdı. Bəs Nəmət Pənahlı bu rəqəmi azı 23 dəfə şişirtməklə nə demək istəyir? Öz mənasız, kif basmış yalanlarına, ciğal eqosuna uydurma rəqəmlərlə qida vermək fikrindədir? Niyə bu adamlar fikirləşmiş ki, əhvalatlar yaxın tariximizdə olub, "kənddən kimsə otağa girər", sən yenə öz yalanınla ortada qalarsan?

Heç indi də buna xüsusi yazı həsr etmək bəlkə lazım deyildi. Ancaq yuxarıda yazdığım kimi, üstündə insanlar ölən, öldürülə bilən temalarda yalan-palan lazım deyil. Yoxsa sonra yenə hörmətli Əkrəm bəy kimi bir yazıcı çıxır, bu "faktlara" əsasən romanlar cızmaqara edir. Yazır ki, erməniləri Bakıda qırıdılar. Bəs ermənilər bu dəhşətli qırğının adbaad siyahısını niyə ortaya qoymurlar? Camaat 70 il qabaqki yehudi qırğınlarındakı 6 milyon adamı az qala adbaad yazır, bunlar isə guya qohumları hərəsi bir tərəfə dağıldığı üçün "Bakı qırğınlarında" ölən ermənilərin siyahısını tuta bilmir. Əlbəttə, ola bilsin 30-40 erməni doğrudan öldürülüb, ancaq nə qədər sinik olsa da, bu rəqəm "30 min erməni" nisbətində o qədər böyük rəqəm deyil. Eyni vaxtda Ermənistan bəri qaçan azərbaycanlılar qətlə yetirilib. Bizdə də "uşaqları yıqıb boruya, qaynaq elədilər" kimi mənbəsi, adbaad siyahısı olmayan yalanlar uydurulub, dava qızıdırılıb.

Sözümün canı odur ki, gopçulardan intervü almağa hazırlıq müxbirlər getməlidir.

Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığının rəhbəri, general Ben Hodges ötən həftə Bakıda 3 vacib təklifini Azərbaycan rəsmilərinin diqqətinə çatdırıb. Bu barədə "Atlas" Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, birinci təklif gələcək il Gürcüstanda keçiriləcək birgə hərbi təlimlərdə ABŞ-ın Azərbaycan hərbiçilərini də görmək istəməsinə nəzərdə tutur. Yay aylarında Rumuniyada da birgə hərbi təlimlər planlaşdırılıb. ABŞ bu təlimlərə Azərbaycan hərbiçilərini də dəvət edib. Üçüncü təklifdə isə qeyd olunub ki, rəsmi Bakının dəvəti olacağı təqdirdə, ABŞ hərbiçiləri Azərbaycana gəlib birgə təlimlərdə iştirak etmək istəyirlər.

Bəs rəsmi Bakının ABŞ generalının bu üç təklifinə necə cavab verməsi gözlənilir? Elxan Şahinoğlu bildirdi ki, rəsmi Bakı üçün amerikalı generalın hər 3 təklifinə "hə" deməsi problematiktir. Çünki rəsmi Bakı Kremlin reaksiyasından ehtiyat edir: "Məsələn, may ayının sonunda Gürcüstanda ABŞ və Böyük Britaniya hərbiçilərinin və döyüş texnikasının iştirakı ilə birgə hərbi təlimlər keçirildi. Əslində Azərbaycan bu təlimlərə də dəvətli idi. Ancaq Rusiya hakimiyyəti Tiflis yaxınlığında-Vazianidəki təlimlərə etiraz etdi. Əgər Azərbaycan hərbiçiləri də həmin təlimlərdə iştirak etsəydilər, bu, Bakı ilə Moskva arasındakı münasibətlərdə müəyyən suallar yaradacaqdı. Azərbaycan hakimiyyəti isə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı indiki həssas məqamda Rusiya ilə münasibətlərdə gərginlik yaşamaq istəmir".

Ekspert qeyd etdi ki, buna baxmayaraq, NATO istəməz Azərbaycan sərhədlərinə yaxınlaşsın və yaxın gələcəkdə rəsmi Bakı seçim etmək məcburiyyətində qalacaq. İyul ayında Polşa paytaxtı Varşavada NATO sammiti keçiriləcək. Əgər həmin samitdə Gürcüstanın NATO üzvlüyünə və ya inteqrasiyanın gücləndirilməsinə razılıq verilərsə, bu, NATO-nun Cənubi Qafqazda möhkəmlənməsinə şərait yaradacaq: "ABŞ-ın Gürcüstanda kiçik miqyaslı hərbi bazasını formalaşdırması da mümkündür. NATO Azərbaycanla da hərbi əməkdaşlığa maraq göstərir. NATO ən azı Azərbaycandan keçən boru xətlərinin mühafizəsi məsələsində Bakı ilə dialoqu genişləndirməyə ümidlidir. Digər tərəfdən, NATO strukturları Azərbaycanın ərazi bütövlüyü məsələsində qətiyyətli mövqe nümayiş etdirir. Dağlıq Qarabağ probleminin



NATO generalından Azərbaycana üç təklif

Elxan Şahinoğlu: "Rəsmi Bakı üçün amerikalı generalın hər 3 təklifinə "hə" deməsi problematiktir"



Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yavaşmasına dəstək verirlər. NATO-nun bu yanaşması istəməz Azərbaycanla NATO arasındakı əməkdaşlığın genişləndirilməsini zəruri edir".

E.Şahinoğlunun sözlərinə görə, rəsmi Bakı birbaşa NATO və ABŞ-la hərbi əməkdaşlığın genişlənməsi məsələsində bir qədər ehtiyat etsə də digər NATO üzvü olan Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirməkdən çəkinmir və bu zaman Azərbaycan hakimiyyəti Rusiyanın mövqeyini nəzərə almalı: "Rusiya hakimiyyətinin özü də NATO-nun Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığından narahat olsa da, Bakı-Ankara hərbi əməkdaşlığını özü üçün təhlükə kimi qiymətləndirmir. Çünki bilir ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı Rusiyanın əleyhinə yönəlməyib, həm də Kreml eyni dile və kökə malik Azərbaycanla Türkiyənin hərbi və siyasi ittifaqının da zərurətdən irəli gəldiyini anlayır.

Bu baxımdan Azərbaycan Türkiyənin dəvət etdiyi bütün birgə hərbi təlimlərdə iştirak edir. Məsələn, Azərbaycan hərbiçiləri keçən həftə eyni gündə Türkiyədə iki

baycan hərbi pilotları Türkiyənin bir başqa şəhəri- Koniyada keçirilən hərbi təlimlərdə də iştirak edirlər. "Anadolu Qartalı-2016" adlanan təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 pilotu təmsil olunur.

Beləliklə, ABŞ və NATO Rusiyanın qonşuları ilə əməkdaşlığı genişləndirmək istəyir. Baltik ölkələri, Ukrayna, Moldova, Gürcüstan bu

hərbi təlimdə iştirak etdilər. Birinci təlimlər Türkiyənin İzmir şəhərində keçirilib. "Efes" adlanan təlimləri Türkiyənin prezidenti və baş naziri ilə yanaşı Azərbaycanın müdafiə naziri də izləyib. Təlimlərdə Türkiyə, Azərbaycan, ABŞ, Almaniya, İngiltərə, Polşa, Pakistan, Səudiyyə Ərəbistanı və Qatar hərbiçiləri iştirak ediblər. Bu, o deməkdir ki, əslində rəsmi Bakı Türkiyə və ABŞ hərbiçilərinin iştirak etdikləri təlimlərdən yayınmır. Əsas şərt təşəbbüskarın Türkiyə olmasıdır. Eyni günlərdə Azər-

əməkdaşlıqda maraqlıdırlar. Çünki Rusiyadan təhlükə gözləyirlər. Azərbaycan hakimiyyəti NATO-nun Qərbdən olan üzvləri ilə birgə hərbi təlimlərdən ehtiyat etsə də, ordu quruculuğu məhz NATO standartlarına əsaslanır. NATO standartlarını isə NATO-nun və Türkiyənin hərbi strukturlarında kurslar keçən hərbiçilər bilir. Ona görə də rəsmi Bakı istəməz NATO və Türkiyənin hərbi texnologiyalarını mənimsəyən hərbiçilərə üstünlük verməlidir".

□ E.SEYİDAĞA

"Radikal dini qruplar Azərbaycanda da baza yaratmaq istəyirlər"

"Biz görürük ki, radikal dini qruplaşmalar Azərbaycanda da baza yaratmağa cəhd edirlər".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən "Multikultural dəyərlər və tolerantlıq Azərbaycanın ən qiymətli sərvətlərindən-

"dir" mövzusunda konfransda danışan komitə sədri bildirdi ki, Azərbaycanda baza yaratmaq istəyənlər ilk növbədə ayrı-ayrı gəncləri təsir altına salırlar: "Hətta insanları, xüsusən də gəncləri fanatik qrupların təsiri altına salıb xarici ölkələrə qeyri-qanuni silahlı birləşmələrə cəlb etmə cəhdlərini görürük. Bu cəhdlərin qarşısını almaq üçün gənclər arasında geniş təbliğat işi aparılmalıdır. Bu mənada bizim gənclər təşkilatlarının üzərinə böyük işlər düşür. Medianın, sosial şəbəkələrin imkanlarından istifadə etmək vacibdir. Bu cür təbliğat aparan qruplara qarşı təbliğat aparmaq, onları susdurmaq lazımdır".



Mübariz Qurbanlı



“Əks halda, bu qədər PKK simpatizanı Almaniyada məskunlaşmazdı. Almaniya PKK-ya maliyyə yardımı da verir. Bu ölkə birbaşa PKK-ya silah ötürməyə də, terrorçu təşkilat Almaniya və digər Avropa ölkələrində topladığı xərç hesabına özünə digər ölkələrdən və silah alverçilərindən silah alır. Bunun özü də PKK-ya silah vermək deməkdir. Almaniya parlamentinin “erməni soyqırımı” qətnaməsinin qəbulunun arxasında PKK-ya rəğbət amili də dayanır. Türkiyə ordusunun və polisinin ölkə daxilində PKK-ya qarşı uğurlu mübarizəsi və minlərlə terrorçunu zərərsizləşdirməsi Berlinin xoşuna gəlir”.

E.Şahinoğlu qeyd etdi ki, Almaniya bəziləri bunu in-

Pulun varsa, ağıl lazım deyil?



Zahid SƏFƏROĞLU
zsafaroglu@gmail.com

ABŞ-da prezident seçki kampaniyasının favoritləri bəlli oldu. Ağ Evə sahiblik uğrunda keçmiş dövlət katibi Hillari Klinton və milyarder Donald Tramp mübarizə aparacaq. Budəfəki prezident seçkilərinin ən mühüm, həm də narahatedici özəliyi də məhz ilk dəfə olaraq milyarder birisinin, zəngin iş adamının ABŞ kimi ən qüdrətli dövlətin sükkanı arxasına keçə bilməsi, hədəfə bunca yaxın olmasıdır.

Doğru, milyardərin də azad vətəndaş olaraq, seçkilərlə öz namizədliyini irəli sürmək, siyasi iradə ortaya qoymaq, yeri gələndə ölkə prezidenti olmaq hüququ var. Necə ki, Ukraynada milyarder Pyotr Poroshenko 3 ildir öz dövlətinin başında dayanıb.

Yeri gəlmişkən, milyarder-prezident Poroshenko necə rəhbər olması haqda Ukraynada və dünyada fikirlər birmənalı deyil. Son rəy sorğularına görə, hazırda onun reytingi 12-15% arasındadır. Yəni ən aşağıdır. Hərçənd Rusiya ilə müharibə vəziyyətində olan Ukrayna ilə ABŞ-ı, onların daxili siyasi sistemlərini müqayisə etmək uğursuz olardı.

Fəqət, acı gerçəklik budur ki, milyarder Pyotr Poroshenko bu 3 ildə Ukraynanı demokratik inkişaf yoluna çıxarmağı bacarmadı, Mixail Saakaşvili kimi rüşvət, korrupsiyanın kökünü kəse bilmədi. Bir sözlə, Ukrayna və Qərbdə ona bəslənən ümidləri doğrultmadı. Lakin bu, bir qədər fərqli mövzudur. Qayıdaq Tramp fenomeninə.

Çox vaxt qeyri-demokratik ölkələrin toplumlarında, xüsusən də obivatel səviyyəsində belə rəylər dolaşır ki, bir şəxs belə varlana, zənginləşə bilibse, demək, hakimiyyət başında olsa, başqalarını da varlandıracaq, daha çox iş yerləri açacaq. Ancaq ABŞ vətəndaşlarının işsizlik, dolanışıq dərdi yoxdur. Hətta bu yaxınlarda xəbər keçdi ki, ölkənin iş qabiliyyətli əhalisi getdikcə tənbelləşir, çünki minlərlə normal iş yeri öz sahibini gözləyir.

Elə yaxşı ki, amerikalıların iş problemi yoxdur. Demək, Trampa elektoratın əhəmiyyətli bir kəsiminin rəğbəti başqa səbəbdəndir. Hansı səbəb? Sosialoq və psixoloqlar hazırda ən çox düşündürən də budur. Axı, Donald Trampın bu boyda dövləti, faktiki, dünyanı idarə etmək üçün yetərli siyasi təcrübəsi, dərin siyasi biliyi və savadı, lap elə siyasi lider üçün gərəkən siyasi fəhmi yoxdursa, üstəlik, adam çilgindirsa, H.Klinton demiş, ona nüvə silahlarının kodlarını necə etibar etmək olar? Ümumiyyətlə, uzaqqörən Amerika xalqının ona etibar etməsi mümkündürmü?

Belə iddia da var ki, Klinton məhz Tramp kimi siyasi təcrübəsi olmayan, siyasətdə təsadüfi bir şəxsin rəqib olması, üstəgəl, xanım Klintonun zərif cinsə mənsubluğu yekun etibarilə elə sonuncunun xeyrinə işləyəcək. Yəni enində-sonunda seçkinin qalibi “Amerika dərin dövləti” olacaq, Trampın Ağ Evə sahiblənməsi arzu olaraq qalacaq.

Hər halda, ABŞ məhz o dövlətlərdəndir ki, pul çox şeyi həll edərsə də, hər şeyi həll eləmir. Diqqət edin, indiyədək hakimiyyətdə olmuş 43 ABŞ prezidentinin heç biri milyarder olmayıb, “Forbes”in siyahısına düşməyib. Bu, o anlama gəlir ki, amerikalı seçici üçün həmişə maddi yox, daha çox mənəvi dəyərlər öndə olub. Əminik, bu dəfə də ənənəyə pozulmayacaq.

Görünür, belə bir deyim düzdü ki, Allah adama ya var-dövlət verir, ya da ağıl (siyasi bacarıq). Yəqin Tramp da düşünür ki, pul varsa, hətta ABŞ kimi bir dövlətdə belə ağıla ehtiyac yoxdur, ağılsız keçinmək, ağılsız prezident olmaq olar. Belədirmi?

Əlbəttə ki, yox. Noyabrın 8-də buna bir daha dünya əminlik hasil edəcək.

Almaniya-PKK əlaqələri barədə ilginç açıqlamalar

Aydın Mirzəzadə: “Bu ölkənin bəzi dairələrində PKK-ya rəğbət hissi açıqca hiss olunur”

Elxan Şahinoğlu: “Bundestaqın ”erməni soyqırımı”nı tanımasının arxasında PKK-ya rəğbət amili də dayanır”

Türkiyəni tarixdə etmədiklərinə, konkretləşdirsək, saxta “erməni soyqırımı”na görə ittiham edən Almaniyanın terrorçu təşkilatlara dəstək verməsi barədə son illərdə dəfələrlə yazılıb. Çoxsaylı iddialar var ki, 30 mindən artıq günahsız türkü qətlə yetirən PKK-nın müdafiəçiləri, himayədarları və ona hər cür yardım göstərənləri sırasında dünyanın aparıcı dövlətlərindən olan Almaniyanın da adı var.

Türkiyə mətbuatı xeyli müddət əvvəl PKK terror təşkilatı ilə Almaniyanın əməkdaşlığının ifşa olunduğu barədə materiallar dərc etmişdi. Bildirilirdi ki, Almaniya kəşfiyyat xidmətinin (BND) agenti bombardman nəticəsində ölən PKK terrorçularının arasından çıxıb. Ölən alman agentinin bu ilin may ayında PYD döyüşçülərinə təlim vermək üçün Suriyanın Qamişli şəhərinə göndərildiyi, burada iki ay qaldıqdan sonra Qəndilə gedərək PKK terrorçularına təlim verdiyi deyilirdi.

Ancaq bu, Almaniya Türkiyəni az qala hər gün - axırıncı terror hücumu 7 oyunda, İstanbulda törədildi - qana boyayan terrorçulara dəstəklə bağlı sonuncu fakt deyil. Kifayət qədər məlumatlar var ki, Türkiyədən çıxarılan PKK-çılar Almaniya sığınır, orada müalicə olunur, PKK-ya tibbi, maddi, siyasi dəstək verilir.

Almaniyanın PKK-ya verdiyi silahların Türkiyə ilə sərhəd xəttindəki düşərgələrdə saxlanması barədə də xəbərlər yayılıb. Hətta bildirilirdi ki, Almani-

ya PKK terror təşkilatı üçün xüsusi müasir silahlar istehsal edir və onları Hollandiyaya aid hərbi yük təyyarələri ilə ünvan çatdırır. Türkiyə mediası əvvəllər də xəbər verib ki, Qərbdə PKK-nın ən güclü dəstəkçilərindən sayılan Almaniyanın terror təşkilatı üçün xüsusi olaraq hazırladığı silah “Bunkerfaust” DM-32 (BKF) minaatanlarıdır. PKK-nın əlində “Bunkerfaust” DM-32-dən başqa, “Panzerfaust 3”, “Pzf 3” EX (DM10), “Pzf 3” (DM18 / DM18A1), “Pzf 3” UB (DM38), “Pzf 3” UB-T (DM58), “Pzf 3” (DM12 / DM12A1), “Pzf 3-T” (DM22), “Pzf 3-BT” və BKF (DM32) kimi alman silahlarının da olduğu deyilir.

Bir müddət əvvəl kansler Angela Merkel İSİD-ə mübari-

nən iddiaları ciddi sayır: “Türkiyənin üzvləşdiyi ən böyük problemlərdən biri PKK-nın ölkə ərazisində törətdiyi terror aktlarıdır. Əgər söhbət sifət dövlət və bu terror təşkilatı arasında mübarizədən gətsəydi, o, çoxdan məhv edilmişdi. Amma onun arxasında çox təəssüf ki, dünyada bir sıra iqtisadi və siyasi dairələr var. PKK-ya rəğbətə yanaşan, ona maliyyə və hərbi-texniki dəstək verənlər var. Həmçinin hərbi düşərgələrdə o terrorçular hərbi işin incəliklərini öyrənirlər. Çox təəssüf ki, Almaniyanın da bəzi dairələrində PKK-ya rəğbət hissi açıq-aydın hiss olunur. Düzdür, bunu dövlətin siyasəti hesab etmək olmaz. Amma Almaniyanın müəyyən siyasi-iqtisadi dairələri PKK ilə sıx əlaqə sax-

san hüquqları məsələsi ilə qarşıdırılar: “Berlinin nə istəyib, nə istəməməsindən asılı olmayaraq Türkiyə PKK terroruna son qoymaq fəaliyyətini davam etdirəcək. PKK artıq Türkiyənin kürd əhalisindən dəstək ala bilmir. Kürdlərin mütləq əksəriyyəti PKK terrorunu lənətləyir, çünki terror onların normal həyatlarına mane olur”.

Almaniya mühacir həyatı yaşayan hüquqşünas Əlövsət Əliyev isə “Yeni Müsavat”a bildirdi ki, Almaniya hökumətinin PKK-nı maliyyələşdirməsi barədə məlumatlar həqiqətə uyğun deyil: “Son olayın da onunla qətiyyətlə bağlılığı yoxdur. Sadəcə, kürd diasporu Almaniya da belə yəhudi diasporundan da güclü təşkilatlanıb. Həmin diasporun hər bir üzvü böyük məbləğdə üzlük haqqı ödəyir və o məbləğin Almaniya hökumətinə qətiyyətlə aidiyyəti yoxdur”. **Ə.Əliyev qeyd etdi ki, həmin pulların bö-**

Əlövsət Əliyev: “Almaniyada kürdlərin kifayət qədər böyük təşkilatları var və həmin təşkilatlardan istifadə olunur”

zədə kürdlərə silah göndərilməsi barədə qərarın müdafiə edib. Almaniyanın dini azlıqların yox edilməsinə tamaşa edə bilməyəcəyini bildirən Merkel İSİD-in soyqırım törətdiyini vurğulayıb. Ancaq kansler PKK təşkilatına silah göndərilməyəcəyini deyib. Kürdlərə göndərilən silahın PKK, yaxud digər kürd təşkilatına çatmayacağına isə kimsə təminat vermirsə, demək, Almaniya dolayısı ilə terrorçuların silahlandırılmış sayıla bilər.

Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya məsələləri komitəsinin sədr müavini Aydın Mirzəzadə səs-

layırlar. Bu terrorçu təşkilatın nümayəndələri ilə görüşlər keçirilir, onların Almaniya ərazisində öz imzaları ilə fəaliyyət göstərməsinə şərait yaradılır”. **A.Mirzəzadə qeyd etdi ki, bunun özü yolverilməzdir:** “Çünki terror sərhəd tanımır. Hesab edirik ki, Almaniyanın siyasi dairələri Almaniya müəyyən dairələrin PKK-ya rəğbətini ilk növbədə Almaniya üçün böyük bir problem olduğunu fərqləndirirlər”.

Politoloq Elxan Şahinoğlu də təsdiqləyir ki, Almaniya siyasi mərkəzlərinin PKK-ya simpatiyası açıq-aşkar var:

□ **E.PASASOY**

"Yeni Müsavat"ın dövlət qurumlarının mətbuat xidmətlərindən hazırladığı növbəti reportajda qonağımız "Azərişiq" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayevdir. Politeknik İnstitutunu bitirən, biologiya elmləri namizədi Tanrıverdi müəllimi tanımaq, onu ictimaiyyətlə əlaqələr sektoruna gətirən yola nəzər salmaq, onun gündəlik iş rejimi, mətbuatla bağlı fikirləri və sair haqda müsahibə almaq üçün budo-fəki qəhrəmanımızla "Azərişiq" ASC-nin əsas inzibati binasında görüşdük.

Bizi xoş üzlə qarşılayıb, çaya qonaq edən Tanrıverdi Mustafayev öncə dedi ki, özü haqda danışmağı ümumiyyətlə sevmir. İşinə bağlı bir insan olduğundan daha çox "Azərişiq" haqqında danışmaq istədiyini dedi. Lakin rubrikamızın tələblərinə uyğun olaraq, suallarımıza T. Mustafayevin mətbuat katibliyinə qədərki yolundan başladıq.

Dinləyək:

"Mənim üçün ən böyük xoşbəxtlik insanın sevdiyi bir işinin olmasıdır. O insan xoşbəxtlikdir ki, gözəl bir işi ola, hər səhər həvəslə işə gələ. Həm də gözəl ailəsi ola, axşam da həvəslə evinə gedə. Bu mənada mən özümü xoşbəxt sayıram. 1962-ci ildə Qərbi Azərbaycanda kolxozçu ailəsində dünyaya gəlmişəm. Uşaq illərim zəhmətlə keçib. Mənim babam kənddə "Topal İsmayıl" adı ilə tanınırdı. Mən onun yanında böyümüşəm. Çox zəhmətsevər insan olub. Səhər saat 6-dan gecə saat 1-ə kimi dayanmadan çalışırdı. Zəhmətsevərliyi ondan öyrənmişəm.

Göy kənd orta məktəbini başa vurmuşam. Məktəbimiz 1937-ci ildə inşa olunmuşdu və o mahalda 10 illik təhsil verən ilk orta məktəb idi. Bu məktəbi bitirmişəm. Uşaqlıqdan həvəsim jurnalistikaya idi. Orta məktəbi bitirdikdən sonra rəhmətlik nənəm dedi ki, elə bir ixtisas seç ki, geri qayıtmayasın. Mən o zaman Politeknik İnstitutu adlanan, indiki Texniki Universitetə sənədlərimi verdim, sənaye elektronikasi fakültəsinə qəbul oldum. Ali təhsilimi başa vurduqdan sonra təyinatla Kənd Təsərrüfatı Nazirliyinin nəzdində Elmi-Tədqiqat Əkinçilik İnstitutuna kiçik elmi işçi vəzifəsinə götürüldüm. Daha sonra 3 illik aspiranturamı bitirdim, biologiya elmlər namizədiyəm. İndi də bu işimdən fərqli olaraq Texniki Universitetdə "Sənaye ekologiyası və həyat fəaliyyətinin təhlükəsizliyi" kafedrasında baş müəlliməm. Yaxın vaxtlarda da dosent adını almağa hazırlaşırım. Yeni mətbuat xidməti vəzifəsi ilə paralel olaraq, elmi işlə də məşğul oluram. 20 ilə yaxın Azərbaycandan kəndə yaşamışam. Aspiranturamı Moldovada bitirmişəm. Orada 1991-ci ildə Azərbaycan Adət və Ənənələri Cəmiyyəti yaratmışam. 2001-ci ildə də Moldovadan Dünya Azərbaycanlılarının 1-ci Qurultayına gələn nümayəndə heyətinin tərkibində Bakıya gəlmişəm. Bu qurultaydan sonra qərar verildi ki, Azərbaycanda qalım. 2002-ci ilin 7 fevralından "Bakielektrikşəbəkə" də işə başladım. Bu həyat yoluma görə Allahım-dan razıyam.

Həyatımın çox hissəsi qəriblikdə keçsə də, həmişə fəxr etmişəm ki, azərbaycanlıyam. Bu sözləri də ilk dəfə o salonda mərhum ümummilli liderimiz Heydər Əliyevin dilindən eşitmişəm. Həmişə çalışmışam ki, dilimizi, adət-ənənəmizi təbliğ edim. Bu gün Azərbaycan Cənubi Qafqazın ən gözəl ölkəsidir. 90-cı illər



"Təxminən 6 milyon insan mobil telefonumu bilir"

Tanrıverdi Mustafayev: "Əvvəllər telefonlarımız bir dəqiqə susmazdı, 24 saat zənglər, şikayətlər gəlirdi. İndi isə o dərəcədə sakitlikdir ki, mən artıq danırıram"

Tanrıverdi Mustafayev: "Əvvəllər telefonlarımız bir dəqiqə susmazdı, 24 saat zənglər, şikayətlər gəlirdi. İndi isə o dərəcədə sakitlikdir ki, mən artıq danırıram"



"24 saat iş rejimində oluram. Yuxu yatdığım zaman belə jurnalistlər məni zəng edib qaldıra bilər"

də Moldovada işlədiyim zaman, Azərbaycanda bir neçə gün qalanda danırırdım, Moldovaya getmək istəyirdim. Ancaq indi ölkəmiz o qədər inkişaf edib ki, heç yere getmək istəmirəm.

- **Torpaq həsrəti çəkirsizmi, Tanrıverdi müəllim?**

- Çox. Qərbi Azərbaycan torpaqları heç vaxt ermənilərin olmayıb. Oradakı kənd adları da hamısı Azərbaycan dilindədir. Məsələn, Göy kənd, Çay kənd və sair. Rəhmətlik Səməd Vurğun deyirdi ki, "Qarınsın Qazağa Dilcan dərəsi"... Bizim torpaqlarımız o zaman da Gəncə quberniyasının, Qazax qəzasının Dilcan rayonu adlanıb. Yeni Azərbaycanın olub, heç vaxt Ermənistanın olmayıb. O yerlərin mənzərəsi də çox gözəl olub, həm yaylağı, həm də aranı... Bir tərəfi Murguz dağı, bir tərəfi Cantəpə yaylağı. Mən bu gün də telefonumun ekranında öz kəndimizin mənzərəsini gözdürürəm. Bax bu Göy

kənddir, bizim kəndimizdir (telefonunda göstərir). O torpaqların insanları zəhmətsevər idi, ən böyük silahları doğruluq, halallıq idi. Bu gün də harada olmağımızdan asılı olmayaraq, o ənənə bizdə qalıb.

- **Dediniz ki, təhsiliniz texniki sahə üzrə olub... Bəs mətbuat xidməti işinə necə adaptasiya oldunuz? Necə oldu ki, sizə tamamilə yad olan bir sahəyə keçdiniz?**

- Bəlkə də bu bir alın yazısı idi. Bir məsəl var: "Niyyətin hara, mənzilin ora". Bayağ dediyim kimi, uşaqlıqdan arzum jurnalist olmaq idi. Ancaq ilk olaraq, yaratdığımız Azərbaycan Adət və Ənənələri Cəmiyyətinin sədri seçildim. O zaman Moldova mətbuatı, televiziyanı mənə verilişlərə dəvət etdi. İlk dəfə orada mətbuatla əlaqələrə başladım. Bir ictimai təşkilatın mətbuat xidməti oldum. İki həftə sonra məni Nazirlər Sovetindən Milli münasibət

"Mən "Azərişiq" ASC sədrinin sözcüsüyəm. Bu məsuliyyət isə istər kabinetdə, istər küçədə, hər yerdə mənim çiyimdədir"

səhər saat 9-dan axşam saat 6-ya kimi deyil. 15 ildir ki, operativ rejimdə işləyirəm. İstirahət günlərində də, bayram günlərində də mən "Azərişiq" ASC sədrinin sözcüsüyəm. Bu məsuliyyət isə istər kabinetdə, istər küçədə, istər yolda mənim çiyimdədir. Mətbuat xidmətində bir neçə əməkdaş. Ümumi idarəetmə mənə həvalə olunub. Lazım gəlirdi təqdirə, birbaşa olaraq "Azərişiq" ASC sədrinə istər mobil telefonla, istərsə də daxili telefonla əlaqə saxlayıram.

məlumat yazıla bilər. Əgər hansısa rayonda işıq yoxdursa, onu yaza bilərsiniz. Ancaq bizimlə əlaqə saxlamaq da lazımdır ki, mən onu öyrənirəm və sizə deyim ki, təftişlə əlaqədar olaraq, hansısa rayonda 3 saat elektrik verilməsi dayandırılacaq. Biz hər zaman fasilə yaranarkən, məlumat veririk. Çox vaxt çalışırıq ki, heç fasilə yaranmasın, digər transformatorlardan enerji təchizatını bərpa edək. Ancaq bizim əməkdaşlarımızın təhlükəsizliyi naminə müəyyən hallarda enerji

"Bizim sahə operativlik tələb edir. Bir gün susuz, qazsız qalmaq olar, ancaq bir neçə dəqiqə elektriksiz qalmaq mümkün deyil"

lər üzrə Dövlət Departamentinə dəvət etdilər və etimad göstərdilər ki, bir neçə cəmiyyətin kuratoru olum. 10 il həmin departamentdə şöbə müdiri işlədim və artıq işim birbaşa mətbuatla, ictimai əlaqələrlə bağlı idi. Buraya gələndə qədər böyük bir təcrübə toplamışdım. Buraya gəldikdən sonra da bu iş mənə təklif olundu. Böyük həvəslə qəbul etdim.

Bu iş mənə Azərbaycan mətbuatında çoxlu dostlar qazandırdı. Həm sahəmiş maraqlı sahədir, ölkəmizi nura qərq edən bir idarədə çalışırıq.

- **Mətbuatla əlaqələrinizi dostluq üzərində qurursunuz, yoxsa sırf peşakar zəmində?**

- Dostluq haqqında danışmaq bir qədər çətin. Dost illərlə qazanılır, seçilir. Mən mətbuatla əlaqələri sırf üzərindən qurmuşam. Çünki təzə gələndə çoxlarını tanıyırdım. Çoxu da məni tanıyırdı. Sonradan onları mənə işimə görə tanıdılar, qiymət verdilər, bəziləri ilə münasibətlərimiz dostluğa çevrildi.

- **Tanrıverdi müəllim, rəhbərliklə münasibətləriniz necədir? "Azərişiq" ASC sədrinə birbaşa çıxış imkanınız varmı?**

- Mən səlahiyyətim çərçivəsində hərəkət edirəm. Əgər struktur olaraq, mənə yuxarı vəzifədə olan departament direktoru varsa, ondan da yuxarıda sədr müavini varsa, mən onlara müraciət edərkən protokol qaydalarına əməl edirəm. Çalışırım ki, hamısı qaydalar çərçivəsində olsun. Özüm isə 24 saat iş rejimində oluram. Yuxu yatdığım zaman belə jurnalistlər məni zəng edib qaldıra bilər. Mən "Azərişiq" ASC sədrinin sözcüsüyəm. Dilimdən hansı kəlmə çıxırsa, onun məsuliyyətini hiss edirəm. Çünki cəmiyyət onu "Azərişiq" ASC sədrinin ifadəsi kimi qəbul edir. Mənim iş saatım

təchizatı dayandırılmazdır. Təhlükə ola bilər, hadisə baş verə bilər. Biz çalışırıq ki, bunlar olmasın. Bəzi vaxtlarda təbiətin şıltaqlığı olur, bəzən qəza olur.

Mətbuatın bunu işıqlandırması normaldır. 15 ildir ki, mən bu qurumun mətbuat xidmətindəyəm, heç vaxt problemim olmayıb. Əksinə, mətbuatdan çoxlu dostlar qazanmışam.

- **Əvvəl "Bakielektrikşəbəkə" ancaq Bakıda fəaliyyət göstərirdi. "Azərişiq" ASC isə bütün ölkə ərazisində enerji satışını həyata keçirir. Bu dəyişiklikdən sonra yükünüz artdı mı?**

- "Azərişiq" ASC yaranandan sonra 7 regional enerji təchizatı və satış idarələri yaradıldı. İdarəetmə mükəmməl şəkildə qurulub. Burada "Azərişiq" ASC-nin sədri, sədr müavini, 5 departamenti, hər regionda da elektrik şəbəkə rəisleri var. Çox gözəl struktur qurulub. Çünki elektrik digər kommunal xidmətlərdən sudan, qazdan da əhəmiyyətlidir. Bir gün susuz, qazsız qalmaq olar, ancaq bir neçə dəqiqə elektriksiz qalmaq mümkün deyil. Enerji təchizatının olmaması bütün elektrik avadanlıqlarının, idarə və şirkətlərin iş rejiminin əsasını təşkil edir. Bizim əsas məqsədimiz harada olmasından asılı olmayaraq, hər bir abonentimizi keyfiyyətli, dayanıqlı elektrik enerjisi ilə təmin etməkdir. Bu yaxınlarda "Bakielektrikşəbəkə"nin yaradılmasının 10 illi tamam olur. Bu 10 ildə o qədər işlər görüldü ki, demək olar ki, Bakı şəhərində problem qalmayıb. Əvvəllər telefonlarımız bir dəqiqə susmazdı, 24 saat zənglər, şikayətlər gəlirdi. Bakı şəhərində son 6 ildə bu problem tam həll olunub. İndi isə o dərəcədə sakitlikdir ki, mən artıq danırıram.

- **"Azərişiq" ASC haqqında mətbuatda tənqidi materiallar gəldikən, sizin reaksiyanız necə olur?**

- Tənqid obyektivdirsə, normal olur. «KİV haqqında» Qanun var, ona uyğun olaraq istənilən

qərar verdim. Bu mənim vəzifəmdir...

- **Bu cür operativ bir sahədə çalışmaq fiziki baxımdan çətin deyilmi?**

- Tez-tez mənə soruşurlar ki, bu qədər zəngə cavab verməyi, bu qədər müraciətlərə baxmağı fiziki baxımdan necə çətinləşir. Bizim 2 milyon 500 min abonentimiz var. Hər ailəni 3 nəfərdən hesablasaq, təxminən 6 milyon insan mənim mobil telefonumu bilir. Mənim telefonum hər zaman onlar üçün açıqdır. Üstəgəl, jurnalistlər səhər saat 8:00-dən axşam 19:00-a qədər zəng edirlər.

- **Jurnalistlərlə problem yaşadığınız hallar olurmu?**

- Məni narazı salan yeganə məsələ odur ki, çoxlu mətbuata aidiyyəti olmayan saytlar, qəzetlər yaranıb. Və ya elə insanlar var ki, nə saytı, nə də qəzeti var. Sadəcə, eşidib ki, ürəyi yumşaq adamam, zəng edir. Bilirsiniz də nəyi nəzərdə tutaram, bu zənglərin nəticəsi nəyə gedir... Mən çox xahiş edirəm ki, jurnalistikaya aidiyyəti olmayan bu adamlar nəzərə alınsın ki, sosial fond deyilik. Onlar bizi çox narahat edirlər. Mən buradan mesaj verirəm ki, bu cür hərəkətlərə yol verməsinlər. Ciddi qəzetlərə, jurnallara isə həmişə telefonlarımız açıqdır, nə sualları varsa cavablandırırıq. Hansısa ehtiyaclar varsa, imkan daxilində yardımçı olmağa çalışırıq.

- **"Azərişiq" ASC haqqında mətbuatda tənqidi materiallar gəldikən, sizin reaksiyanız necə olur?**

- Tənqid obyektivdirsə, normal olur. «KİV haqqında» Qanun var, ona uyğun olaraq istənilən

qərar verdim. Bu mənim vəzifəmdir...

- **Bu cür operativ bir sahədə çalışmaq fiziki baxımdan çətin deyilmi?**

- Tez-tez mənə soruşurlar ki, bu qədər zəngə cavab verməyi, bu qədər müraciətlərə baxmağı fiziki baxımdan necə çətinləşir. Bizim 2 milyon 500 min abonentimiz var. Hər ailəni 3 nəfərdən hesablasaq, təxminən 6 milyon insan mənim mobil telefonumu bilir. Mənim telefonum hər zaman onlar üçün açıqdır. Üstəgəl, jurnalistlər səhər saat 8:00-dən axşam 19:00-a qədər zəng edirlər.

- **Jurnalistlərlə problem yaşadığınız hallar olurmu?**

- Məni narazı salan yeganə məsələ odur ki, çoxlu mətbuata aidiyyəti olmayan saytlar, qəzetlər yaranıb. Və ya elə insanlar var ki, nə saytı, nə də qəzeti var. Sadəcə, eşidib ki, ürəyi yumşaq adamam, zəng edir. Bilirsiniz də nəyi nəzərdə tutaram, bu zənglərin nəticəsi nəyə gedir... Mən çox xahiş edirəm ki, jurnalistikaya aidiyyəti olmayan bu adamlar nəzərə alınsın ki, sosial fond deyilik. Onlar bizi çox narahat edirlər. Mən buradan mesaj verirəm ki, bu cür hərəkətlərə yol verməsinlər. Ciddi qəzetlərə, jurnallara isə həmişə telefonlarımız açıqdır, nə sualları varsa cavablandırırıq. Hansısa ehtiyaclar varsa, imkan daxilində yardımçı olmağa çalışırıq.

- **"Azərişiq" ASC haqqında mətbuatda tənqidi materiallar gəldikən, sizin reaksiyanız necə olur?**

- Tənqid obyektivdirsə, normal olur. «KİV haqqında» Qanun var, ona uyğun olaraq istənilən

□ **Nərgiz LİFTİYEVƏ, Foto Məğrur MƏRD**